



Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib



Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmini qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışıqı zamanı Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub. Eyni zamanda ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyini bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji mütəfəqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezidentin Mətbuat Xidməti

Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər rayonuna səfərlə bağlı paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Kəlbəcər rayonuna səfərlə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında qeyd olunub: "Doğma Kəlbəcərdə. 02.09.2024"

Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni Paralimpiya çempionu olması münasibətilə təbrik edib



Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Səid Nəcəfzadənin "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: "Paraatlet Səid Nəcəfzadəni "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirik! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu somimi-qəlbədən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"

Hər şey əvvəlkindən də gözəl olacaq

İlham Əliyev azad etdiyi Kəlbəcəri cənnətə çevirir

◆ Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub. "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər.

Dövlət başçısı həmçinin Kəlbəcərdə "Zar" KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda "Toğanah" KSES-in açılışını edib. "İstisu" yarımstansiyasının açılışında iştirak edib. "İstisu" Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə Tortor çayı üzərindəki "Yuxarı Vəng" Su-Elektrik Stansiyasının açılışında iştirak edib, Kəlbəcərdəki Xudavəng monastır kompleksinə baş çəkiblər. Kəlbəcərin Toğanah-Kəlbəcər-İstisu avtomobil yolundakı 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olub.

Ölkə Prezidenti Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub, 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər.

→ 2-5

Demokratik seçki modeli

Parlament seçkiləri respublikamızın bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirdi

Bütün demokratik ölkələrin ictimai-siyasi həyatındakı ən mühüm hadisələrdən biri seçkilərdir. İstənilən seçkinin ədalətli, şəffaf, azad şəraitdə keçirilməsi həmin ölkədə demokratik mühitin göstəricisi hesab edilir. Bu baxımdan Azərbaycanda keçirilən hər bir seçki respublikamızın demokratik inkişafının göstəricisi kimi əlamətdar olur.

Növbədənəkar parlament seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən bütün müvafiq tədbirlər vaxtında reallaşdırıldı. Deputatlığa namizədlərin irəli sürülməsi və imzatoqlama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirildi, çatışmazlıqlarla bağlı qanunmüvafiq qərarlar qəbul edildi. Avqustun 9-dan başlanan təşviqat prosesində hər hansı problem qeydə alınmadı. Namizədlər onlar üçün müəyyən edilmiş açıq və qapalı yer-

lərdə seçicilərlə görüşlər keçirərək təşviqatla məşğul oldular. Təşviqat üçün 3469 açıq və 2037 qapalı yer müəyyən edilmişdi.

Seçki prosesinin əsas elementlərindən olan seçici siyahılarının dəqiqləşdirilməsi, müşahidəçilər və KİV nümayəndələri üçün şəraitin yaradılması Seçki Məcəlləsində nəzərdə tutulduğu qaydada təmin olundu. Bu seçkilər zamanı respublikamızda 6 milyon 421 min 960 nəfər seçici qeydə alınmışdı.

Yeddinci çağırış Milli Məclisə seçkilərdə 125 seçki dairəsindən 990 nəfər namizəd mübarizə apardı. Bu qədər namizədin seçki marafonuna qatılması deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində keçməsi ilə müşayiət olundu. Belə ki, Milli Məclisdə bir yer üçün hər dairə üzrə təxminən 7 nəfərdən çox namizəd mübarizə apardı.

→ 9

Müxalifət seçkilərinin demokratik və ədalətli keçdiyini bəyan etdi

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənəkar parlament seçkilərinin ilkən açıqlanan nəticələrinə görə, Yeni Azərbaycan Partiyasının 68 namizədi liderdir.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəlib. Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Haqq və Demokratiya Partiyası 2, Böyük Azərbaycan Partiyası 1, Respublikaçı Alternativ 1, Milli Cəbhə Partiyası 1, Demokratik Maarifçilik Partiyası 1, Demokratik İş-lahatlar Partiyası 1, Böyük

3 sentyabr 1991-ci il: Müstəqil dövlətçilik mərhələsinin əsası qoyuldu

Naxçıvandan başlanan Qurtuluş



O vaxt Heydər Əliyev demişdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almalıyıq... Xalqın bu əhval-ruhiyyəsinə, tələblərinə nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırıram və xalqın iradəsinə, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

17 noyabr 1990-cı ildə muxtar respublikanın ali qanunvericilik orqanında məhz Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılmışdı. Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyada muxtar respublikanın rəsmi adından "sovet socialist" sözləri çıxarılmış, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırılmışdı. Bunun ardınca 15 fevral 1991-ci ildə Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etmişdi. Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün ən gözəl nümunə olmuşdu.

→ 7

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur

Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab To Lama

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur. Dövlətlərarası münasibətlərimizin yüksəlməsinə töhfə olaraq hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətimiz və qarşılıqlı dəstəyimiz də bizi sevindirir.

Siyasi münasibətlərimizin yüksək səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də iqtisadi-ticarəti, mədəni-humanitar, təhsil və digər sahələrdə səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

İnanıram ki, sağlamlıq təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Vyetnam dostluq əlaqələrinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəqil əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətli davam etdirəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2024-cü il



Quruluş Partiyası 1 və Milli İstiqlal Partiyası 1 nəfərli təmsil olunaçaq.

Beləliklə, Milli Məclisdə 10 siyasi partiya və müxalifə-

tin 12 nümayəndəsi təmsil ediləcək. Müxalifət partiyaları seçkilərin gedişi ilə bağlı bəyanatlar yayıblar.

→ 13

◆ Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri

Hər şey əvvəlkindən də gözəl olacaq

İlham Əliyev azad etdiyi Kəlbəcəri cənnətə çevirir

Kəlbəcərin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanımına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yolda artıq bir sıra işlər tamamlandı.

Məlumat verildi ki, yolun 34,9-35,4 kilometrliyindəki tunelin uzunluğu 500, hərəkət hissəsinin eni isə 8 metrdir.

Layihə üzrə yolboyu ümumi uzunluğu 2968 metr olan 6 qovşaq yenidən qurulub. Ümumi uzunluğu 5600 metr olan 36 bağlantı yolunun tikintisi də icra edilməkdədir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun hazır olan 15,2 kilometrlik hissəsində görülən işlərlə bağlı da məlumat verildi.

Diqqətə çatdırıldı ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir.



20 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Uzunluğu 23,4 kilometr olacaq Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yollarının inşası istiqamətində işlər davam etdirilir.

Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlandı. Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu

başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə, işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Beləliklə, bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Sonra dövlətimizin başçısına və xanımına Kəlbəcər şəhərində daxili yolların tikintisi layihəsi də təqdim edildi.

başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə, işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Beləliklə, bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Sonra dövlətimizin başçısına və xanımına Kəlbəcər şəhərində daxili yolların tikintisi layihəsi də təqdim edildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanımına görülən işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək.

Kompleksin ərazisində həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməcxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq.



Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edildi ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür.

Xatırladaq ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlayıb.



Kəlbəcər işğal edilməzdən əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərirdi. Bunlardan əlavə, rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdənkənar və dörd məktəbəqədər təhsil müəssisəsi də var idi. Rayonun təhsil infrastrukturunun qurulması istiqamətində işlər yüksək keyfiyyətlə davam etdirilir.

Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir.

Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.



Qeyd olundu ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər

cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görülməlidir. Burada evlərin və küçələrin işıqlandırılmasında

"yaşıl enerji"dən istifadə olunacaq. Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.

Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülməli işlər barədə məlumat verildi.

Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landsaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası



nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.

Dövlətimizin başçısı inzibati binanın təməlini qoydu.

◆ Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri

Hər şey əvvəlkindən də gözəl olacaq

İlham Əliyev azad etdiyi Kəlbəcəri cənnətə çevirir

Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanımına görülən işlərlə bağlı ətraflı məlumat verildi.

Bildirildi ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır.

Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun



üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-si dördotaqlıdır.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.

Kompleksdə həmçinin "townhouse" tipli ikimərtəbəli

39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.

Diqqətə çatdırıldı ki, ikinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, "townhouse" tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaq, velosiped yolları, uşaq oyun və idman meydanları istifadəyə verilib, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanımına zavod barədə məlumat verdi.

Bildirildi ki, "İstisu" mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

Qeyd edək ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik "İstisu" təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.

Prezident İlham Əliyev zavodu işə sald. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrədən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu" mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğal ilə əlaqədar 30 il ərzində "İstisu" təbii mineral suyunun istehsalı dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış oldular.

Bildirilib ki, "İstisu" mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın "Krones" şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsalı edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su "İstisu" - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.

"İstisu" təbii mineral suyu, eyni zamanda yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216-2006, ISO 9001:2015 və ISO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

İkinciöbölüş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

Qeyd edək ki, "İstisu" mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir. Mineral su istehsalında əsas sayılır uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Bu gün zavodun əsas məqsədi ətraf mühitə zərər vermədən yüksəkkeyfiyyətli məhsullar istehsal etməkdir. Bu məqsəddə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.



Prezident İlham Əliyev Kəlbəcərdə "Zar" KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda "Toğanalı" KSES-in açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda "AzərEnerji" ASC-nin 4,3 MVt gücündə "Zar" Kiçik Su-Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə "Toğanalı" KSES-in açılışını edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərənti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində "yaşıl enerji" istehsal edəcək su-elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir.

Cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğu və COP29-a evsahibliyi edəcək Azərbaycanın Kəlbəcər rayonunda "AzərEnerji" ASC tərəfindən 4,3 meqavat gücündə "Zar", Göygöl rayonunda isə 4,1 meqavat gücündə "Toğanalı" Kiçik Su-Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. İnnovativ mühəndislik işi sayılan bu stansiyaların maşın zallarında Avropa istehsalı olan turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sistemində inteqrasiya olunub.

Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün "AzərEnerji" tərəfindən Zar və Kürokçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqubuledici qurğular inşa edilib. Bu məqsəddə çaylarda yaşayan canlıların, ümumilikdə flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib. Ümumilikdə hər iki stansiya üçün çətin relyef-



də 14 min metr derivasiya boruları çəkilib və əfəkar ekosteminin qorunmasına xüsusi önəm verilib.

"Zar" və "Toğanalı" KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatdakı "yaşıl enerji"nin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaz qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Sonra "Zar" və "Toğanalı" KSES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarx nümayiş olundu.

Prezident İlham Əliyev stansiyaları işə sald.

Qeyd edək ki, "Zar" və "Toğanalı" stansiyalarının istismara verilməsi enerjisistemində "yaşıl enerji"nin davamlı artırılması missiyasına töhfə olmaqla yanaşı, ekoloji davamlı-

lıq məqsədinə çatma yolunda mühüm əhəmiyyətə malikdir.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsilərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, "yaşıl enerji" istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerjisistemində ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. Bu həm də ölkənin enerji istehsalında dayanıqlılıq və ekoloji davamlılıq məqsədinə çatmaq yolunda mühüm bir addımdır. Eyni zamanda diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri "yaşıl enerji" zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən "AzərEnerji" ASC tərə-

rəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su-elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu su-elektrik stansiyalarının 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

Həmin stansiyalarda ümumilikdə 110 milyon kVt-s-dən çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaz qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzurdə indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və bu gündə 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaz qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

Qeyd edək ki, regiondakı SES-lərin qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaz qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, Azərbaycanın digər regionlarında SES-lərin illik istehsalı ortalama 1,2 milyard kilovat-saat təşkil edir, Qarabağ və Şərqi Zəngəzurdə bu həcm 50 faiz daha çoxdur.



◆ Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri

Hər şey əvvəlkindən də gözəl olacaq

İlham Əliyev azad etdiyi Kəlbəcəri cənnətə çevirir

Prezident İlham Əliyev Kəlbəcərdə "İstisu" yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində "Azərişiq" ASC-nin 110/35 kV-luq "İstisu" yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" sanatoriyasının və "İstisu" mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ödəd 40 MVA gücündə "İstisu" yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35 kV-luq "Kəlbəcər" yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35 kV-luq "Qorçu" və "Laçın" yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq elqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dis-



petçer sistemində qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd edək ki, gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdüşəyən izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zeylik, Zar və s. yaşayış

məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq. Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb. Yarımstansiyanın ətrafı abadlaşdırılıb, orazıda ağaclar əkilib, suvarma sistemi quraşdırılıb.

Kəlbəcər rayonunda "İstisu" Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanımına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də ittifaqəhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönmündə bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Burada əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa edilən "İstisu" Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedür otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iasa obyektləri - restoranlar, uşağ əyləncə mərkəzi, oyun otağı, sportskafə, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

"Aşağı İstisu" mənbəyindən alınan mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi hə-



yata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu işə maddə-bağıracaq traktının funksional pozğunluğu-

nun müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluğunun, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat,

sistin və sidik turşusu daşlarının profilaktikası və metabolik, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsirin baxımından çox faydalıdır.



Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.


AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına qəsəbə barədə məlumat verildi.

Bildirildi ki, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, "townhouse" tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.

Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.

İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.

Qeyd edək ki, tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.



Baş nazir Əli Əsədov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan-Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşdığı məmnunluqla qeyd olunub.

İkitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulanıb.

Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.



İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, neqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

neqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan - İtaliya qarşılıqlı münasibətləri hər iki ölkənin ordusunun inkişafına töhfə verəcək

Sentyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki səfiri Luka di Canfrancesko ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib. Bildirilib ki, müdafiə naziri Azərbaycan ilə İtaliya arasında münasibətlərin digər sahələrdə olduğu kimi, hərbi sahədə də xüsusi xarakter daşdığı və bunun hər iki ölkənin ordusunun inkişafına töhfə verəcəyini bildirib.



Görüşdə 2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub.

Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən L.Canfrancesko ölkəmizdəki hərbi sahədə qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

İtaliyanın Azərbaycandakı hərbi ataşesi 1-ci dərəcəli kapitan Cianfranko Vitininin də iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, regional təhlükəsizlik, həmçinin qarşılıqlı marağ doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sergey LAVROV: "Ermənistan Azərbaycanla sərhədin delimitasiyası məsələsində Rusiyanın köməyindən imtina edir"

"Ermənistan daim çalışır ki, Azərbaycanla münasibətlərin normallaşması prosesinə ABŞ, Avropa İttifaqı, Parisi cəlb etsin, lakin ilk növbədə Azərbaycanla razılaşmaq lazımdır. Başqa yol yoxdur".

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBM-nin müəllim və tələbələrini qarşısında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesini Rusiya tərəfi konsultasiya etməlidir, lakin bu, Ermənistanın imtinası səbəbindən baş vermir. "Xeyr, istəmirəm və eyni zamanda daim Qərbi, ABŞ-ı, Avropa İttifaqını, Parisi cəlb etməyə və onların istənilən prosesləri himayə altına almasına çalışırlar. Bu, onların seçimidir, lakin İravan, ilk növbədə, azərbaycanlı qonşuları ilə danışıqlar aparmalıdır. Başqa yol yoxdur", - deyərək Rusiya XİN-in rəhbəri əlavə edib.



Nazirin sözlərinə görə, qarşıya qoyulan vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında neqliyyat əlaqələrinin bərpasıdır. Lavrov xatırladı ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyannamada bu istiqamətdə dəmir yolu və avtomobil əlaqəsinin bərpa olunacağı göstərilib. Amma Lavrov vurğulayıb ki, Ermənistan əvvəlcədən avtomobil yolundan imtina edib.

Rusiya naziri deyib: "Azərbaycan burada heç bir səbəb görmədi, amma razılaşdı. Sonra Ermənistan dedi ki, rus sərəhdçilərinin iştirakı olmayacaq, halbuki bu, aydın şəkildə yazılıb. Bu məsələ də bizə aydın deyil. Azərbaycanlı deyirlər ki, inamsızlıq, hətta düşmənçilik səviyyəsi hələ də çox yüksəkdir. Onlar Ermənistan ərazisindən keçərək Naxçıvana gedəndə, birinci mərhələdə öz təhlükəsizliyinə arxayın olmaq istəyirlər".

Rusiya XİN-in rəhbəri məsələlərin həlli zamanı tərəflərin danışıqlar aparmaq bacarığının vacibliyini qeyd edib. O vurğulayıb: "Biz indi narahatıq ki, 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın bir neçə sammitində bağlanmış üçtərəfli sazişlər yerinə yetirilmir. Mən neqliyyat əlaqələrinin bərpasını misal çəkdim və bununla məşğul olan üçtərəfli komissiyaya da qeyd etdim, lakin o, artıq praktik olaraq görüşlər keçirir. İravan hesab edir ki, məsələni birbaşa Azərbaycanla həll etmək lazımdır, Tənni xətrinə, amma bunu bacara bilsələr".

ADA Universiteti və Serbiya XİN-in Diplomatik Akademiyası Anlaşma Memorandumu imzalayıblar



Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, neqliyyat və kommunikaşiyalar, humanitar və digər aspektləri, habelə regional, beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb. Nazir Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb.



Humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi, habelə ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb. Nazir Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb.



Humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi, habelə ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb. Nazir Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb.

Azərbaycan ilə MDB arasında əməkdaşlıq gündəliyi və seçkilərdən irəli gələn məsələlər müzakirə olunub

Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Milli Məclisinin növbədənəkar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Azərbaycan ərazisində suverenliyin tam bərpasından sonra sentyabrın 1-də keçirilən ilk parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə

beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov prezident seçkilərində olduğu kimi, bu parlament seçkilərinin də Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə keçirildiyini bildirdi. Seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında



məlumat verən nümayəndə heyəti Azərbaycanla müşahidə etdiyi 12-ci seçki olduğunu diqqətə çatdırdı. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə

ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyini şahidliyi vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırdı. Görüşdə həmçinin tərəflər qarşılıqlı marağ doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ənənəvi olaraq xarici siyasətində balanslı yanaşmalar sərgiləyib

Sentyabrın 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Malayziyanın Parlament Senatının prezidentinin müavini Nur Jazlan Bin Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə BMTM-in şöbə müdiri Vəlif Hüseynov mərkəzin fəaliyyəti və strategiyaları barədə qonaqlara məlumat verib.

Beynəlxalq münasibətlərin hazırki kompleks xarakterinə toxunan V.Hüseynov bildirdi ki, Azərbaycan ənənəvi olaraq çoxtərəfliyə sadiq olub və xarici siyasətində balanslı yanaşmalar sərgiləyib. Onun sözlərinə görə, Azərbaycan, həmçinin Malayziyanın da xarici siyasət baxışında əks edilən regional məsələlərə konar qüvvələrin cəlb olunmaması yanaşmasını müdafiə edir.

Ermənistanın silahlandırılması ilə bağlı danışıqlar BMTM-in şöbə müdiri vurğulayıb ki, Fransa tərəfindən həyata keçirilən bu kampaniya regionla yanaşı, bütün beynəlxalq təhlükəsizlik arxitekturası üçün ciddi təhdid yaradır. O bildirib ki, Fransa Ermənistan-Azərbaycan münasibətlərindən Ru-

siya öləyhinə alət kimi istifadə etməyə çalışır.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Malayziya arasında məhsuldar əməkdaşlığa toxunan V.Hüseynov Azərbaycanın qurum institusionallaşması istiqamətindəki töhfələrinə də diqqət çəkib.

O, həmçinin Azərbaycanın Qarabağda reallaşdırdığı yenidənqurma və bərpa işləri barədə məlumat verib.

Azərbaycana daha əvvəlki səfərlərini xatırladan Senat prezidentinin müavini Nur Jazlan Bin Mohamed Qarabağda aparılan irimiqaylı infrastruktur layihələri barədə müsbət

təəssüratlarını bölüşüb. Malayziyanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini intensivləşdirməkdə maraqlı olduğunu vurğulayan Nur Jazlan Bin Mohamed bu məsələdə parlamentarası əlaqələrin xüsusi rol oynadığını qeyd edib.

O, həmçinin sentyabrın 1-də növbədənəkar parlament seçkilərinin nizamlı və şəffaf qaydada təşkil edildiyini bildirdi.

Daha sonra iki ölkə beynəlxalq mərkəzləri arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib və qarşılıqlı marağ doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb

Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin növbədənəkar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Malayziya Senatının müavini Nur Cazan Mahammədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri, Milli Məclisə növbədənəkar seçkilər prosesini və nəticələri, habelə regional məsələləri müzakirə olunub.

Nazir bu ilin əvvəlində keçirilmiş prezident seçkiləri kimi, parlament seçkilərinin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Prezident seçkilərindən sonra parlament seçkilərinin də ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərini əhatə etməsinin tarixi bir məqam olduğu vurğulandı. Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkilatçı üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub.

Görüşdə Azərbaycan ilə Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli

əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə təşkilatçıların inkişaf perspektivləri nəzərdən keçirilib. Ötən ilin iyulunda Xarici İşlər Nazirlikləri arasında Kuala Lumpurda keçirilmiş siyasi məsləhətləşmələrin davamı olaraq yaxın vaxtlarda növbəti məsləhətləşmələrin Bakıda keçiriləcəyi bildirilib. İki ölkə arasında müxtəlif regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq təcrübəsi qeyd edilib.

Tərəflər həmçinin qarşılıqlı marağ doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan növbəti dəfə seçki nümunəsi yaratdı

Demokratik seçki modeli

Parlament seçkiləri respublikamızın bəşəri dəyərlərə sadıqlığını nümayiş etdirdi



Sentyabrın 1-də keçirilən parlament seçkiləri Azərbaycan da demokratik dəyərlərin bərqərar olmasının növbəti təcəssümünə çevrildi. Bu seçki tarixə xalqımızın siyasi iradəsinin tam ifadəsi kimi yazıldı. Bir daha təsdiq edildi ki, demokratik inkişaf yolu seçən respublikamızda vətəndaşların seçki hüquqları ən yüksək səviyyədə təmin olunur.

990 namizəd mübarizə apardı

Bütün demokratik ölkələrin ictimai-siyasi həyatındakı ən mühüm hadisələrdən biri seçkidir. İstənilən seçkinin ədalətli, şəffaf, azad şəraitdə keçirilməsi həmin ölkədə demokratik mühitin göstəricisi hesab edilir. Bu baxımdan Azərbaycanda keçirilən hər bir seçki respublikamızın demokratik inkişafının göstəricisi kimi əlamətdar olur.

Növbədənəkar parlament seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən bütün müvafiq tədbirlər vaxtında reallaşdırıldı. Deputatlığa namizədlərin irəli sürülməsi və imzatoqlama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirildi, çatışmazlıqlarla bağlı qanunmüvafiq qərarlar qəbul edildi. Avqustun 9-dan başlayan təşviqat prosesində hər hansı problem qeyd alınmadı. Namizədlər onlar üçün müəyyən edilmiş açıq və qapalı yerlərdə seçicilərlə görüşlər keçirərək təşviqatla məşğul oldular. Təşviqat üçün 3469 kiçik və 2037 qapalı yer müəyyən edilmişdi.

Seçki prosesinin əsas elementlərindən olan seçki siyahılarının dəqiqləşdirilməsi, müşahidəçilərin və KİV nümayəndələrinin seçkinin təşviqatı üçün iradəsini ifadə etməsi



Seçki Məcəlləsində nəzərdə tutulduğu qaydada təmin olundu. Bu seçkilər zamanı respublikamızda 6 milyon 421 min 960 nəfər seçici qeydə alınmışdı. Yeddinci çağırış Milli Məclisə seçkilərdə 125 seçki dairəsindən 990 nəfər namizəd mübarizə apardı. Bu qədr namizədin seçki marafonuna qatılması deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində keçməsi ilə müşayiət olundu. Belə ki, Milli Məclisdə bir yer üçün hər dairə üzrə təxminən 7 nəfərdən çox namizəd mübarizə apardı.

Həmin gün seçicilər 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində öz siyasi iradələrini ifadə etdilər. Seçki məntəqələrindən 6343-ü daimi, 135-i müvəqqəti idi.

Xarici müşahidəçilərin seçkini yüksək qiymətləndirdilər

Seçkilərin hazırlanmış keçirilməsində ən mühüm prinsiplərdən biri şəffaf-

lıqdır. Demokratiya yolu ilə inamla addımlayan Azərbaycanda seçkilər zamanı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin normal fəaliyyəti üçün yaradılan hərtərəfli və geniş imkanlar dünyanın bir çox ölkəsi üçün nümunədir. 1 sentyabr seçkisi də bu baxımdan demokratik dəyərlərin Azərbaycanda dərin kök salmasının növbəti əyani təsdiqi oldu.

Seçkiləri siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən 100 mindən artıq müşahidəçi izlədi. Konkret ifadə etsək, müşahidəçi qismində seçkilərdə iştirak etmək üçün akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 112 min 749 nəfər idi. Onlardan 65 minə yaxını 24 siyasi partiyaları təmsil edirdi. Eyni zamanda Milli Məclisə seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər xarici müşahidəçi akkredito olunmuşdu.

Azərbaycana gələn beynəlxalq təşkilatların missiyaları, ayrı-ayrı ölkələrin deputatların seçkinin şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Müstəqil Dövlətlər Birliyinin, Şanxay Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının, MDB Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Beynəlxalq Parlament Təşkilatının, TÜRKPA-nın, GUAM-ın və digər təşkilatların müşahidə missiyaları və ayrı-ayrı dövlətlərdən gəlmiş parlamentarilər Azərbaycanın seçki sistemini yüksək dəyərləndirdilər, respublikamızın dinə və sabit ölkə olduğunu sübut etdiyini diqqətə çatdırdılar. Beynəlxalq müşahidə missiyalarının açıqlamalarına əsasən deyə bilərik ki, Azərbaycan bir daha seçki nümunəsi nümayiş etdirdi.

Üç təşkilat tərəfindən isə "exit-poll" keçirildi. Onlar 2500-dən artıq seçki məntəqəsində öz missiyalarını reallaşdırdılar.

Siyasi iradə və əzmin göstəricisi

Parlament seçkilərinin nəticələri xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyini birmənalı şəkildə öz əksini tapdı.

Milli Məclisə seçkilərinin gedişatını internetdən birbaşa izləmək mümkün idi. Belə ki, ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet sahifəsinə daxil olaraq hər bir qeydiyyat tələb olunmadan səsvermə prosesini müşahidə edə bildilər.

Sentyabrın 1-də keçirilən səsvermə ilə respublikamızın siyasi-ictimai həyatında mühüm rol oynayan parlament seçkilərinin əsas mərhələsi də tarixə qovuşdu. Bu seçki Azərbaycanın bəşəri dəyərlərə sadıqlığını bir daha bütün dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik inkişafın göstəricisi kimi yadda qaldı. Ən əsas Azərbaycan dövlət seçkilərinin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirdi.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Naxçıvan Ali Məclisinə seçilmiş 45 deputatın adı məlumdur
Seçkilərdə ən çox səsi şəhid anası topladı

1 sentyabr 2024-cü ildə Naxçıvanda Azərbaycan parlamenti ilə yanaşı, muxtar respublika Ali Məclisinə seçkilər keçirilib. 45 deputatdan ibarət olan Ali Məclisə seçkilərinin ilk nəticələrinə görə, ən yüksək səsi - 75,28 faizi Şəhid anası Gülnar Rüstəmovaya toplayıb.

Digər ən yüksək səs faizi toplayanlar (70 faizdən artıq) isə Bəxtiyar Məmmədov, Qozəfər Abdullayev, Mübariz Bayramov və Arzu Abdullayev olub. Muxtar respublika Mərkəzi Seçki Komissiyasının 45 seçki dairəsi üzrə qalib namizəd elan etdiyi şəxslərin siyahısını təqdim edirik.

1 saylı Sədərək seçki dairəsi - İsmayilov Məhəmməd İslam oğlu, 2 saylı Dəmirçi seçki dairəsi - Quliyeva Zeynəb Kərim qızı, 3 saylı Məxtə seçki dairəsi - Şıxliyev Emin Arif oğlu, 4 saylı Yengicə seçki dairəsi - Abbasov Əli Feyzulla oğlu, 5 saylı Çoxməxtur seçki dairəsi - Babayeva Aynur Arif qızı, 7 saylı Xanlıqlar seçki dairəsi - Novruzov Azad Sevidind oğlu, 8 saylı Düdöngə seçki dairəsi - Bayramov Mübariz Rəcəb oğlu, 9 saylı Mahmudkənd seçki dairəsi - Şükürov Kamil Qozənfər oğlu, 10 saylı Şorur seçki dairəsi - Hacıyeva Sevil Məhəmmədli qızı, 11 saylı Aşağı Yaycı seçki dairəsi - Həsənova və Sevinc Nəsrəddin qızı, 12 saylı İbadulla seçki dairəsi - Məmmədov Məhəmməd Kərim oğlu, 13 saylı Püyan seçki dairəsi - Novruzov Ra-



fiq Novruz oğlu, 14 saylı Qarabəğlər seçki dairəsi - Zeynalov Təbriz Eyvaz oğlu, 15 saylı Qıvrıq seçki dairəsi - Orucova Xəzəngül Yunis qızı, 16 saylı Xok seçki dairəsi - Məmmədov Mövlən Ələddin oğlu, 17 saylı Nəhrəm seçki dairəsi - Cəfərov Rəşad Mehralı oğlu, 18 saylı Nəhrəm seçki dairəsi - Rzaev Teymur Yaqub oğlu, 19 saylı Babək seçki dairəsi - Allahverdiyeva Həbibə Rəşad qızı, 20 saylı Zeynəddin seçki dairəsi - Həşimov Əli Həsəngulu oğlu, 21 saylı Sırab seçki dairəsi - Qənbərov Qafar Təhar oğlu, 22 saylı Şıxmahmud seçki dairəsi - Məmmədov Üzeyir Səyyad oğlu, 23 saylı Cəhri seçki dairəsi - Bayramova Ülker İmamqulu qızı, 24 saylı Naxçıvan seçki dairəsi - Əliyeva Nuray Yadigar qızı, 25 saylı Naxçıvan seçki dairəsi - Məmmədova Xumar Şəmsi qızı, 26 saylı Naxçıvan seçki dairəsi - Orucov Asəf Yunis oğlu, 27 saylı Naxçıvan seçki dairəsi - Məmmədova Vüsal Əziz oğlu, 28 saylı Naxçıvan seçki dairəsi - Babayeva Tohməno Adil qızı, 29 saylı Naxçıvan seçki dairəsi - Məmmədov Bəhrüz Qibləli oğlu, 30 saylı Naxçıvan seçki dairəsi - Əhmədova

Şəhla Hüseyn qızı, 31 saylı Naxçıvan seçki dairəsi - Məmmədov Nazim Məmməd oğlu, 32 saylı Naxçıvan seçki dairəsi - Qasimov Əziz Kamal oğlu, 33 saylı Naxçıvan seçki dairəsi - Düniamalilyeva Aysel Məmməd qızı, 34 saylı Şahbuz seçki dairəsi - Rüstəmov Budaq qızı, 36 saylı Badamlı qəsbə seçki dairəsi - Məmmədov Ramiz Gülməmməd oğlu, 37 saylı Culfa seçki dairəsi - Əliyev Əjdər Zəhid oğlu, 38 saylı Yaycı seçki dairəsi - Xudiyev Rza Əli oğlu, 39 saylı Bənanıyar seçki dairəsi - Abdullayev Qozənfər İsmayıl oğlu, 40 saylı Saltaq seçki dairəsi - Cəmməmmədov Cəmməmməd Ramiz oğlu, 41 saylı Ordubad seçki dairəsi - Məmmədov Bəxtiyar İbrahim oğlu, 42 saylı Aşağı Əndəmli seçki dairəsi - Abdullayev Arzu Kamal oğlu, 43 saylı Vəndə seçki dairəsi - Nəbiyev Rəhil Paşa oğlu, 44 saylı Dostə seçki dairəsi - Rzaev Elmar İlqar oğlu, 45 saylı Sabirənd seçki dairəsi - Əhmədova Gülxarə Manaf qızı.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Bütöv Azərbaycanın seçkisi dünya erməniliyinə zərbə oldu

Qarabağ zəfərini həzm edə bilməyən xarici qüvvələr ölkəmizə qarşı yeni məkrli kampaniyaya başlayıblar

Ötən bazar ölkəmiz növbəti dəfə azad, ədalətli, demokratik seçki keçirərək dünyaya örnək seçki nümunəsi təqdim etdi.

Bütöv Azərbaycan ilin əvvəlində prezident seçkiləri ilə başladığı demokratiya prosesini ilin sonlarına doğru keçirdiyi parlament seçkiləri ilə davam etdirdi. Xankəndin Bakıya, Naxçıvandan Qusara, Laçından Astaraya, Xocalıdan Zaqatalaya... qədər bütün ərazilərimizdə səsvermədə fəal iştirak edən vətəndaşlarımız iradələrini azad şəkildə ifadə etdilər.

Məkr yuvası

O da bölli gerçəklik idi ki, respublikamızda seçki prosesinin başdan sona qədər şəffaf şəkildə irəliləməsi qarşılıqlı köklənmiş antiəzərbaycançı şəkəli heç də qane etməyəcəkdi və gözəliləndiyi kimi də bu məsələdə sürpriz yaşanmadı.

Heç Azərbaycanda keçirilən növbədənəkar parlament seçkiləri başa çatmamış, necə deyirlər, seçkilərin ölinin "müəkkəbi" qurumamış ATƏT-in qərəzli hesabatı artıq hazır vəziyyətdə idi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı seçki



hesabatının yerli mediada dərc olunan mətnindən də aydın görünür ki, riyakar təşkilat seçki prosesi ilə bağlı hesabatı obyektiv şəkildə yox, özünün görmək istədiyi, əvvəlcədən planlaşdırdığı subyektiv formada təqdim etmək kimi çirkin niyyət güdüdü.

Artıq yayıma hazır formada olan və təsdiqlənmiş sənəddə qeyd olunur ki, guya seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiyaya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir. Hesabatda deyilir ki, guya MSK daxil

olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. Guya MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedür təminatlarından məhrum edib və sair və ilaxır...

Bunlar və bir çox digər böhtan xarakterli məlumatın yer aldığı hesabatın anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olduğu gün kimi ortadadır.

Qeyd edək ki, hələ bir neçə gün öncədən mediada ATƏT-in Azərbaycandakı növbədənəkar parlament seçkiləri ilə

bağlı hesabatın artıq hazır olması barədə məlumat yayılmışdı.

Fotofaktla ifşa olunan bu biabırçı gerçəklik ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun adına utandır.

Antiəzərbaycançı şəkəli fiaskoya uğradıldı

Bir yandan da ermənipərəst Qərb dairələrinin ölkəmizə qarşı qərəzli kampaniyaya apardığı ortadadır. Çünki Azərbaycan Qarabağ münaqişəsini həll edərək, onilliklə boyu bu problemdən yararlanaraq erməni lobbisindən külli miqdarda rüsvət

alan qərəzli təşkilat və qurumların dəyirmanına axan suyu bircəmişlik kəşib, ATƏT, AŞPA, AP kimi riyakar təşkilatların Qarabağ kartından istifadə limitləri bitib. Buna görə də heç cür Şuşa, Xankəndi zəfərlərini həzm edə bilmirlər. Vaxtaşırı ölkəmizə qarşı böhtan və iftiralara dolu hesabatlar hazırlayırlar. ATƏT DTİH-in sentyabrın 1-də ölkəmizdə keçirilən növbədənəkar parlament seçkiləri ilə əlaqədar hazırladığı iftiralara dolu hesabat da göstərir ki, bu təşkilat ermənipərəst Qərb təsisatlarının siyasi təzyiqlə "aliti" rolunu oynayır. Bu təşkilatın Azərbaycanda keçirilən seçkilərdən günlərlə qabaq qərəzli hesabat hazırlaması da buna sübutdur.

Azərbaycan söz və mətbuat azadlığına, insan haqlarına yüksək qiymət verən və bu dəyərləri hər zaman qoruyan demokratik respublikadır. Ölkəmizə qarşı insan haqlarının pozulması, söz azadlığının məhdudlaşdırılması, seçkilərdə hansısa pozuntuların olması ilə bağlı neçə gün əvvəlcədən hesabət hazırlayaraq dil uzadan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi təşkilatlar da əsl reallıqları yaxşı bilirlər. Sadəcə insan haqlarından, demokratiyadan uzaq rüsvətxor qurumlar antiəzərbaycançı şəkəlinin rüporu olmağı bonyunlarına götürdükleri üçün haqiqətləri dilə gətirə bilmirlər.

Ancaq Azərbaycanda növbəti dəfə də beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun seçkilər keçirərək təşkilatlanmış şəkəli ölkəmizə qarşı qara piar aparən Qərb təsisatlarını fiaskoya uğradı. Növbədənəkar parlament seçkilərində ən yüksək fəallığı Xankəndidə müşahidə edilmiş isə ümumilikdə dünya erməniliyinə böyük zərbə, gözdağı oldu.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Azad, ədalətli, demokratik

Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı ombudsmanın ünvanına hər hansı bir şikayət daxil olmayıb

"Seçkilər zamanı bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində müşahidələr aparıldı. Təşkil edilmiş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericilik nəzərdə tutulmuş lazımı şəraitin yaradıldığı müşahidə olundu".

AZƏRTAC xəbər verir ki, bu Azərbaican Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkonar seçkilərdə aparılmış müşahidələrlə bağlı mediaya açıqlamasında deyib.

Bildirilib ki, əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər oməkdaşı parlamentə növbədənkonar seçkilərdə müşahidəçi qismində respublika üzrə 117 seçki dairəsinin 897 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 42 şəhər-rayonunda və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıblar. Müşahidələr həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Hərbi İnstitutda və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də aparılıb.

Qeyd olunub ki, müşahidələr zamanı ombudsman məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səs-

vermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis oməkdaşları tərəfindən müdaxilə müşahidə olunmayıb.

S.Əliyeva siyasi partiyaların, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eləcə də müstəqil və bitərəf olan müşahidəçilərin nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Ombudsman müşahidələrinin nəticəsi olaraq, parlament seçkilərinin əhəlinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirildiyini bildirib.

Milli Məclisə növbədənkonar seçkilər ərəfəsində hə-



yata keçirilmiş fəaliyyət barədə məlumat verən Ombudsman təsisatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda, Gəncədə, Şəkiddə, Masallıda, Qubada və Naxçıvanda "Vətəndaşların seçki hüququnun təminatı" mövzusunda silsilə məarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirib. S.Əliyeva seçkilərinin təyini olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təminatı, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini qeyd edib.

Yekunda müvəkkil Milli Məclisə növbədənkonar seçkilərdə vətəndaşların təmöl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini diqqətə çatdırıb.

"Mənim səsım" Seçki Monitoring Koalisiyası: "Növbədənkonar parlament seçkiləri şəffaf və ədalətli olub"

Seçki günü müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında deyə bilərik ki, sentyabrın 1-də keçirilən növbədənkonar parlament seçkiləri şəffaf və ədalətli olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər "Mənim səsım" Seçki Monitoring Koalisiyasının sentyabrın 1-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkonar parlament seçkilərinin səsvermə gününün müşahidəsi ilə bağlı bəyənətində yer alıb.

Qeyd olunub ki, üç qeyri-hökumət təşkilatının - "Dilərə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti", "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi", "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin təsis etdiyi "Mənim səsım" Seçki Monitoring Koalisiyası Azərbaycanda növbədənkonar parlament seçkilərinin elan edildiyi gündən seçki proseslərinin fəsiləsiz monitorinq edib. Koalisiyanın işində tanınmış professor, sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayil Bakivi də yaxından iştirak ediblər.

Koalisiya seçki prosesinə güclü ictimai nəzarəti təmin etməklə, prosesin gedişatı barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandırır. Seçki gününə qədər koalisiya seçki dairələri və məntəqələri üzrə seçki müşahidəçilərini müəyyən edib, onlara peşakar təlimlər keçib. Koalisiya seçki gününə qədər namizədlərlə, xarici müşahidəçilərlə, o cümlədən ATƏT-in Demokratik Təsisatları və Siyasi Ekspert Ofisinin seçki missiyası ilə görüşlər keçirib, davamlı məlumat mübadiləsi aparıb, zəruri qeydlər götürüb, izləmələr, müşahidələr və təhlillər əsasında aralıq hesabat hazırlayıb, ictimaiyyətə açıqlayıb.

Aralıq hesabatda qeyd olunduğu kimi, respublikanın heç yerində imzatoqlama prosesində namizədliyini irəli sü-



rən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən, amma MSK tərəfindən qeydə alınmayan şəxslər tərəfindən bildirilən məlumatlara görə, iradlar əsasən sənədləşmədəki qüsurlarla bağlı olub.

Bildirilib ki, seçki günü "Mənim səsım" Seçki Monitoring Koalisiyası beynəlxalq standartlara uyğun seçki müşahidəsi aparıb. Koalisiyanın 533 nəfər seçki müşahidəçisi tərəfindən Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, respublikanın bütün ərazisində, seçki dairələrinin ümumi sayının 56 faizini təşkil edən 70 seçki dairəsində müşahidə aparılıb. Müşahidəçilərin içərisində qadınlar və gənclər üstünlük təşkil edib.

Qeyd olunub ki, seçki günü peşakar müşahidəçilərdən toplanmış bütün məlumatlar, qeydlər koalisiyaya cəlb edilmiş ekspertlərə də iştirakı ilə ətraflı təhlil olunur.

İlkin olaraq qeyd edirik ki, seçki-nəzarəti namizədlər arasında mediada debatların olmaması, parlament seçkiləri mövzusunda diskussiyaların azlığı qeydə alınıb və buna görə də seçicilərin namizədlər barədə müqayisəli seçim imkanı geniş olmayıb. Bir sıra namizədlər seçicilərlə ünsiyyət qurmaq üçün sosial medianın geniş istifadə etmələri də, bu, ənənəvi mediada təşviqat kampaniyasının aparılmasını əvəz edə bilməyib.

Bəyənətdə həmçinin deyilib: "Bələliklə, müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördükləri-

mizə görə, səsvermədə seçici fəallığı 30 faizdən artıq olub. Seçkilər ölkənin 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaicanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Qadınlar arasında 26 namizəd ilkin noticələrinin açıqlamalarına görə qalib gəlib, onun 14-ü YAP, 10 nəfəri bitərəf, 1 nəfəri VHP, 1 nəfəri də "Ana Vətən" Partiyasının təmsilçisidir. İlkin noticələrə görə, qadınların parlamentdə sayının artması müşahidə edilir. Seçki məntəqələrində Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn məsələlər - səsvermə kabinetləri, səsvermə qutuları, texniki təchizat əsasən tələblərə uyğun olub.

Seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olmaları, kabinetlərdən istifadə edərək gizli səsvermələri üçün lazımı şərait yaradılıb. "Mənim səsım" Seçki Monitoring Koalisiyasının müşahidəçilərinin prosesi sərbəst izləməyə maneə törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb.

Seçki məntəqələrində foto və videokəlişiyi aparmaq, internet resurslarından istifadə ilə bağlı, media nümayəndələrinin işinə müdaxilə faktı və ya barədə məntəqələrdəki jurnalistlərdən koalisiyaya hər hansı şikayət ediləməsi halı qeydə alınmayıb.

Məntəqələrdə çağırış olmadan rəsmi dövlət qurumlarından, polis nüma-

yəndələrdən heç kimin seçki məntəqələrinə daxil olması halı müşahidə edilməyib. Səsvermə prosesi seçki məntəqələrində vaxtında başlayıb və dayandırılıb, səsərin sayılması əsasən qanunauyğun təşkil edilmiş.

Müşahidəçilərimiz tərəfindən prosedurların aparılması ilə əlaqədar bəzi texniki məzmunlu nöqsanlar da qeydə alınıb ki, onlar seçkinin ümumi nəticəsinə təsir gücündə deyil. Mərkəzi Seçki Komissiyasının bu cür texniki məsələlərə, eləcə də hər bir müraciətə diqqətli yanaşmağa, məsələləri ətraflı, şəffaf şəkildə araşdırılmağa və müvafiq qərarlar qəbul etməyə çağırırıq.

Ötən parlament seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bizim koalisiyadan başqa, müxtəlif QHT-lərin yaratdığı koalisiyalar da mövcud olub, həmkarlarımız da ictimai nəzarəti təmin edib. Bundan başqa, çoxlu sayda ayrı-ayrı QHT-lər respublika üzrə seçki müşahidəçiliyi aparıb.

Qeyd etdiyimiz kimi, müşahidəçilərimiz Qarabağ və Şərqi Zəngəzurdada seçkiləri müşahidə edib, Xankəndi, Şuşa, Xocalı, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar. Həmin bölgələrdə seçicilərin ilk dəfə azad edilmiş ərazilərdə keçirilən parlament seçkilərinə daha həvəslə gəlməsi müşahidə olunub.

Seçki günü müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında deyə bilərik ki, sentyabrın 1-də növbədənkonar parlament seçkiləri şəffaf və ədalətli olub.

"Mənim səsım" Seçki Monitoring Koalisiyası səsvermə günündən sonra da monitorinq prosesini davam etdirəcək. İndi biz monitorinqimizin yekun fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq".

"Vətəndaş cəmiyyəti uğrunda" Seçki Müşahidə Koalisiyası respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb

Səsvermə günü "Vətəndaş cəmiyyəti uğrunda" Seçki Müşahidə Koalisiyası 538 nəfər müşahidəçi ilə respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb.

Müşahidəçilərimiz Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Füzuli, Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında olublar. Müşahidəçilərimizin hamısı QHT üzvləri, fəalları və könüllülərdir, onlar öncədən seçki müşahidəçiliyi ilə əlaqədar peşakar təlimlərə cəlb olunublar.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Vətəndaş cəmiyyəti uğrunda" Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi Zaur İbrahimli bildirib.

O qeyd edib ki, səsvermə günü ümumrespublika müşahidəçisi olan QHT təmsilçilərinin sayı 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci il parlament seçkilərindəki sayından isə 4 dəfə çox olub. Bu, seçkilər üzərində ictimai nəzarəti daha yaxşı təmin olunduğunu söyləməyə əsas verir: "Seçki günü məntəqələrdə müşahidə aparmış QHT təmsilçilərdən 20 faizi 2 seçki koalisiyasının nümayəndələri olub. Bunlardan biri "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyası, digəri "Mənim səsım" Seçki Monitoring Koalisiyasıdır. Koalisiyalarda birləşmədən seçkiləri müşahidə edən xeyli QHT-lər də olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könlüllü Təşkilatları İttifaqı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai



Birliyi bu qəbildən olan təşkilatlardır".

Zaur İbrahimli bildirib ki, koalisiyanın müşahidə apardığı seçki məntəqələrinin əksəriyyətində səsvermə prosesi ümumilikdə normal keçib: "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasına namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiyası üzvləri və ya digər şəxslər tərəfindən seçkilərinə təsir edə biləcək təzyiqlər halları qeydə alınmayıb. Koalisiyanın müşahidəçiləri əsasən hər hansı məhdudiyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bölgələrdə öhatə edən bəzi rayonlardakı bir neçə məntəqədə müxtəlif bəhanələrlə məntəqə sədriləri buna maneə yaratmağa çalışıb, lakin koalisiyanın Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra problem operativ həllini tapıb. Mərkəzi Seçki Komissiyası ölkə ictimaiyyətinin səsvermənin gediş və nəticələri haqqında davamlı məlumatlandırıb. Seçki məntəqələrin-

də media subyektlərinin, jurnalistlərinin səsə fəaliyyətini həyata keçirməsinə tam şərait yaradılıb. Səsvermə ümumilikdə dinc şəraitdə keçib, seçki prosedurlarına əsasən əməl olunub. Müəyyən prosedurların pozuntuları qeydə alınsa da, onlar sistemətik və ya geniş yayılmış hal olmayıb, ümumi nəticələrə təsir etməyib. Şikayət və müraciət mexanizmləri bütün iştirakçılar üçün əlçatan olub. Səyyar səsvermə prosesi qanunvericilik və qaydalara uyğun həyata keçirilib. Seçkilər cəmiyyətinin müxtəlif təbəqələrinin, o cümlədən əlilliyi olan şəxslərin inklüziv iştirakını təmin etmək üçün tədbirlər öhatə olunub. Gender təmsilçiliyi qonaqbox səviyyədə olub. Lakin təəssüflə bildiririk ki, səsvermə günü bəzi namizədlərin və onların nümayəndələrinin seçki məntəqələrində sünü qalmaqla, şou yaratmağa, güc təbiiq edərək seçki prosesini pozmağa çalışması cəhdləri də müşahidə olunub, hesab edirik ki, belə hallar qəbul edilməzdir".

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Bu seçkinin də qalibi xalqımız oldu

İki gün öncə keçirilən növbəti parlament seçkiləri Azərbaycanın ən yeni tarixinə daha bir əlamətdar hadisə kimi yazıldı. Seçkinin əlamətdar edən onun Azərbaycanın bütün ərazilərində keçirilməsi idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə idi ki, Qarabağda və Şərqi Zəngəzurdada parlament seçkiləri keçirildi.

Bu parlament seçkisində 125 deputat uğrunda 990 namizəd mübarizəyə qoşulmuşdu. Xatırladaq ki, ölkədə səsvermə hüququ olan seçicilərin sayı 6,4 milyon nəfərdən çoxdur. Onlar 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində səs verdilər. Həmin məntəqələrin 54-ü Qarabağ və Şərqi Zəngəzur ərazisində təşkil olunmuşdu. Bütün məntəqələrdə seçkilər şəffaf və demokratik keçirildi. Bunu xarici müşahidəçilər də etiraf ediblər. Ümumi fikir belə oldu ki, seçkilərin noticələri seçkilərin iradəsinə əks etdirirdi. Məntəqələrdə seçkinin legitimliyini şübhə altına alan ciddi faktlar aşkar olunmadı.

Bütün ölkə coğrafiyasını öhatə edən bu seçkidə ilk dəfə 51141 nəfər səs verdi. Yaşlı seçicilərin sayı da az deyildi. Onların səs vermələri üçün soyay qutular yaşadıqları ünvanlara aparıldı.

Diqqətçəkən məqamlardan biri də seçki məntəqələrinin texniki baxımdan yüksək səviyyədə təchiz olunması idi. Demək olar ki, bütün seçki məntəqələri münasib binalarda yerləşmişdi ki, bu da seçicilərin rahat səs vermələri üçün vacib amil sayılırdı.

Seçicilərə öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün də məntəqələrdə hər cür şərait yaradılmışdı. Hələ seçki günündən öncə məntəqələrdə bütün namizədlər haqda təbliğat materialları yerləşdirilmişdi. Seçki qanunvericiliyi ilə bağlı bütün materiallarla təmin olunan məntəqələrdə seçiciləri maraqlandıran məsələlərə anındaca aydınlıq gətirilirdi. Məntəqələrə yerləşdirilən veb-kameralara isə seçkinin necə keçdiyini əyani izləmək mümkündür.

Seçkilərdə iştirak etmək, mövqə bildirmək vətəndaşlıq borcudur. Sentyabrın 1-də Azərbaycan seçiciləri bu borclarını verdilər. Verdilər ki, ölkəmiz daha güdrətli, xalqımız daha firavan olsun. Bu yolda seçkilərdə qalib gəlmiş namizədlərə uğurlar arzulayırıq.

Seçicilər öz iradələrini ifadə etdilər

Sentyabrın 1-də səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatdı. VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilər respublikamızın bütün ərazisini öhatə etdi. Bu, suverenliyini tam bərpa etdikdən sonra Azərbaycanada keçirilən ikinci seçki oldu.

Seçki məntəqələrində lazımı şərait yaradılmışdı

Növbədənkonar parlament seçkilərinin keçirilməsi məqsədilə 6478 seçki məntəqəsində seçicilərin öz iradəsinə ifadə etməsi, istədikləri namizədlərə səs verməsi üçün lazımı şərait yaradıldı. Bu seçki məntəqələrində 54-ü hazırda 42 mindən çox səsvermə hüququna malik vətəndaşın yaşadığı işğaldan azad edilmiş ərazilərimizdə yerləşirdi. Uzun illər işğal altında qaldığı üçün dədə-baba yurdlarından ayrı yaşamış və möhtəşəm Zəfərizadənin sonraya keçirilən Böyük qayıdış Proqramı çərçivəsində geri qayıtmış keçmiş məcburi köçkünlər artıq öz doğma məkənlərində suverenliyinə tam nail olmuş Azərbaycanın vətəndaşı olaraq səsvermə hüquqlarından istifadə ediblər.

Diqqətə çatdırıq ki, parlament seçkilərində namizəd kimi iştirak etmək istəyən və buna hüquqi cəhətdən haqqı çatan Azərbaycan vətəndaşları Milli Məclisə növbədənkonar seçkilərdə iştirak edə bildilər. Ölkədə qeydiyyatdan keçmiş 26 siyasi partiyanın 25-i bu seçkilərdə təmsil olundu. Qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələri idi. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 31-də keçirilən mətbuat konfransında bu barədə məlumat verdi. Qeyd etdi ki, namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib: "Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var".

1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyata tələb olunmadan, birbaşa və fəsiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırıldı.

Bu seçkilərdə də daşınan seçki qutularından istifadə edildi. Bütün seçki məntəqələri daşınan seçki qutularıyla təmin olundu. Seçicilərin məntəqələrə gedərək rahat və sərbəst şəkildə namizədlərinə səs verdilər. Ölkənin əksər bölgələrində seçicilərin fəallığı nümayiş olundu.

Seçki məntəqələrində yaradılmış şərait, seçicilərin sərbəst şəkildə öz namizədlərinə səs verdikləri barədə

fikirlər həm yerli, həm də xarici müşahidəçilərin müsbət rəylərindən əksini tapdı. Yerli və xarici müşahidəçilər VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərin azad, demokratik şəraitdə keçdiyini açıqladılar.

Yerli müşahidəçi: "Seçki prosesi şəffaf, demokratik keçir"

Diqqətə çatdırıq ki, növbədənkonar parlament seçkilərinin izləmə üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçmişdi. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləri idi.

Şuşa, Xankəndi və Xocalıda parlament seçkilərinin gedişini izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Nadir İsmayilov qeyd etdi ki, seçicilərin əhvali-ruhiyyəsi çox yüksək idi: "Seçki məntəqələrində səsvermə üçün lazımı şərait vardı. İstər müşahidəçilərin fəaliyyəti, istərsə də seçicilərin rahat şəkildə səs verməsi üçün hər cür şərait yaradılmışdı".

124 sayılı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 46 sayılı seçki məntəqəsində seçki prosesini izləyən digər müşahidəçi Fuad Salahov isə bildirmişdi ki, seçicilər yüksək səviyyədə təşkil olub: "Səsvermə başlayandan məntəqədə idim. Seçki prosesi şəffaf, demokratik keçdi. Seçicilər məntəqəyə gələrək konstitusion hüquqlarından istifadə edir, istədikləri namizədə səs verirdilər".

Qeyd edək ki, Milli Məclisə növbədənkonar seçkiləri izləmək üçün ölkəmizə gələn beynəlxalq müşahidəçilər də müsbət fikirlər səsləndiriblər. Onlar Azərbaycanın seçki qanunvericiliyinin ölkədə tam demokratik seçkilərin keçirilməsinə imkan verdiyini qeyd ediblər. Seçki prosesinin şəffaf və yüksək şəraitdə baş tutduğunu, seçicilərin namizədlərini müdaxilə olmadan seçdiyini vurğulayıblar.

Seçki prosesi zamanı məntəqələrdə seçici fəallığının müşahidə edildiyi, seçicilərin məntəqələrə nizamlı şəkildə gələrək səs verdikləri yerli və beynəlxalq müşahidəçilərin də açıqlamalarında əksini tapıb.

Züleyxa FƏRƏCOVA,
"Azərbaycan"

Beynəlxalq birlik seçkilərə müsbət rəy verir

Seçkilər demokratik prinsiplərə uyğun, uğurla keçirildi

Xarici təşkilatlar seçkiləri yüksək qiymətləndirdilər

"Azərbaycan növbəti dəfə özünün siyasi sisteminin mükəmməlliyini və dayanıqlığını nümayiş etdirdi"



"Parlament seçkiləri ölkə qanunvericiliyinə tam uyğun şəkildə keçirilib və Azərbaycan xalqının iradəsinə əks etdirir. Bu, Azərbaycanın bütün ərazisində baş tutmuş tarixi seçkilərdir". AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 2-də növbədənkonar parlament seçkilərinin yekunlarına dair mətbuat konfransında Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, müşahidələrin nəticəsi kifayət qədər aydındır - seçkilər Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirilib, onları tam azad, demokratik, hüquqi, ədalətli və rəqabətli adlandırmaq olar.

"Onlar beynəlxalq təşkilatların son onilliklərdə müxtəlif növ seçkilərlə bağlı hazırlanmış tələblərinə tamamilə uyğundur və ən əsası, bu seçkilər Azərbaycan xalqının iradəsinə tam şəkildə əks etdirir" deyən Markov əlavə edib ki, yeganə tövsiyə seçki məntəqələrində bütün namizədlərin əks olunduğu plakatların olmasının daha ciddi şəkildə təmin edilməsidir.

Rusiya Dövlət Dumasının deputatı Alla Polyakova deyib: "Mən 2021-ci ildən Dövlət Dumasının deputatıyam və əməkdaşlıq əlaqələrinin qurulduğu bezi həmkarların yenidən Azərbaycan parlamentinə deputat seçilməsindən məmnunam. Azərbaycanı döndürücü dəfələri seçkilərdə müşahidəçisi kimi iştirak edərəm və seçki prosesinin təşkilindən razıyam". Rusiyalı deputat diqqətli bir çox seçki məntəqəsinin məktəblərdə yerləşməsi faktına çəkilir. O əlavə edib: "Əminlik ki, Bakının bir çox məktəbində rus bölməsi var. Ölkənin təhsil sistemində rus dilinin öyrənilməsi də daxildir".

A.Polyakova Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında parlamentlərarası dostluq qrupunun uğurlu fəaliyyətinin göstəricisi olduğunu və davam edəcəyinə əminliyini ifadə edib.

Rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko seçkilərin yekunu ilə bağlı deyib: "Dünya Bakı və onun ətraf rayonlarında 15-ə yaxın seçki məntəqəsinə baş çəkdi. Biz (müstəqil Rusiya müşahidəçiləri qrupu) seçki prosesinin aydın təşkilini, seçki komissiyası üzvlərinin yüksək hazırlıq səviyyəsini, seçkilərin qüsuruz təşkilini qeyd edə bilərik. Bu, dürüst, ədalətli, legitim və dünyada mövcud olan seçki texnologiyalarının bütün meyarlarına cavab verən səsvermə prosesi idi".

İ.Korotçenko vurğulayıb ki, bu baxımdan Azərbaycan öz siyasi sisteminin mükəmməlliyini, sabitliyini bir daha nümayiş etdirdi: "Bir çox dövlətin sarsıldığı indiki təlatümlü dünyada Azərbaycan belə bir sabitlik, firavanlıq və irəliləyişə doğru inamlı hərəkət edən bir adadır. Bunu bir daha təkrar edərəm, Azərbaycanın mövcud çağırışlara cavab verən və Prezidentin rəhbərliyi ilə Azərbaycan xalqının irəliləyişə doğru hərəkətinin əsasını təşkil edən siyasi sistemi böyük ölçüdə təvəqqün təmin edir".

"Bir çox ölkə, xüsusən də Qərbi dövlətləri süveren dövlətlərdə ictimai-siyasi proseslərin inkişafını öz nəzarəti altına almağa çalışırlar. Bu baxımdan Azərbaycana təzyiq etmək əbəsdir. Fransa və digər dost olmayan ölkələr nə qədər soy göstərsələr də, mən tam əminəm ki, nəticə, o cümlədən sentyabrın 1-də keçirilən parlament seçkiləri Azərbaycanın istonlu xarici təsir amillərinə müqavimət olacaqdır", - deyir İ.Korotçenko qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu gün beynəlxalq ictimaiyyət tərəfindən tələb olunan qlobal tendensiyaları müəyyən edən ölkədir.

"Bu gün obyektiv olaraq Cənubi Qafqaz regionu ən mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Bu, dünyamızın gələcəyinin qəti şəkildə asılı olacağı bölgələrdən biridir. Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana dövlət səfərinə və Prezident İlham Əliyevlə apardığı danışıqları qeyd etmək çox vacibdir. Bütün bunlar o deməkdir ki, ölkələrimiz çiyin-çiyinə daha yaxşı gələcək qurur. Biz irimiqyahlı iqtisadi ticarət əməkdaşlığı layihələrini, enerji layihələrini həyata keçirəcəyik. Bu baxımdan, təbii ki, Rusiyanın ekspert icması və siyasi elitəsi Azərbaycana parlament

seçkilərinin uğurla keçirilməsini alqışlayır", - deyir rusiyalı ekspert əlavə edib.

İ.Korotçenko həmçinin COP29-un Azərbaycanda ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O bildirib: "Noyabrın 11-dən 22-dək Bakı dünyanın mərkəzinə çevriləcək. Bu tədbir Azərbaycan dövlətinin gücünü, qüdrətini, Prezident İlham Əliyevin strateji vizyonunu bir daha nümayiş etdirəcək".

Moskva Vilayət Dumasının deputatı, Ekologiya və təbii sərvətlər və mülkiyyət məsələləri komitəsi sədrinin birinci müavini Aleksandr Roqov deyib: "Üçüncü dəfədir ki, müşahidəçi kimi seçkilərdə iştirak edirəm. Üstəlik, mən buraya forumlarda iştirak etmək üçün gəlmişəm. Azərbaycan bütün nümayəndə heyətləri üçün çox qonaqpərvər ölkədir. Qeyd etmək istəyirdim ki, səhər saatlarından səsvermə məntəqələrini gözməyə başladım, vətəndaşların əksəriyyəti səsverməyə gəlirdi. Seçkilər yüksək səviyyədə və qanunlar çərçivəsində, beynəlxalq standartlara uyğun keçirilib".

"Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən etmədik"



"Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə biz Füzuli, Şuşa və Xankəndidə olduq, orada ki bütün seçki məntəqələrində müşahidə apardım. Deməliyəm ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin hər hansı müddəasının pozulmasını görmədik. Bundan başqa, MSK hazırlıq işlərini yüksək səviyyədə təşkil edərək bütün qaydalara əməl olunmasını təmin edib".

AZƏRTAC xəbər verir ki, bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurası sədrinin müavini Sergey Xomenko növbədənkonar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında söyləyib.

"Biz bir neçə amilə diqqət yetirdik. Azərbaycan xalqının seçkilərdə öz iradəsinə nümayiş etdirməsinə, ictimai əsasların qorunmasının təşkilini, ümumilikdə xalqın bu seçkilərdə iştirak əzmini müşahidə etdik. MDB-nin bu missiyasının boyanətində qeyd edilirdi ki, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən edilməyib. Bu da seçkilərin yüksək səviyyədə keçirilməsinə dəlalət edir", - deyir o diqqətə çatdırıb.

S.Xomenko Azərbaycan və Belarus parlamentləri arasında qurulmuş ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvarlığını ifadə edib.

"Yeni parlamentin təşkilatçı dövlətlər arasında mühüm iqtisadi layihələrin həyata keçirilməsinə töhfə verəcək"



"Azərbaycanda budəfəki parlament seçkiləri ölkənin ərazi bütövlüyünün təminatından sonra keçirilən ilk seçkidir. Rusiya Federasiyasının marağı ondan ibarətdir ki, bütün qonşu ölkələr güclü olsun".

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü İlyas Umaxanov mətbuat konfransında deyib.

İ.Umaxanov qeyd edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı müxtəlif məsələlər, eləcə də iqtisadi əməkdaşlıq əlaqələri müzakirə olunub. "Onların arasında "Şimal-Cənub" neqliyyat dəhlizinin inkişafı məsələsi də var. Dağıstan və Azərbaycanı uzun illərin dostluğu birləşdirir", - deyir rusiyalı müşahidəçi bildirib.

Onun sözlərinə görə, yeni parlamentin seçkiləri dövlətlər arasında mühüm iqtisadi layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Rusiya Federasiya Şurasının üzvü Aleksandr Terentyev qeyd edib ki, hər iki müşahidəçi Dağıs-

tan və Tatarıstanı təmsil edir. Rusiyanın bu iki respublikasının Azərbaycanda daimi nümayəndəliklərinin olduğunu deyən A.Terentyev əlavə edib ki, Rusiya Federasiyasının Ticarət Nazirliyi vasitəsilə uğurlu əməkdaşlıq həyata keçirilir. "Bu gün dünyada vəziyyət bir o qədər də sabit deyil. Həç bir beynəlxalq təşkilat sabit dövrünü yaşamır. Bir çox ölkə seçkiöncəsi proseslərdə xaricdən yönələn təzyiqlərlə üzləşir. Bu dövlətlərdə seçkidən əvvəl bir çox şeylər yayılır. Biz qonşu Gürcüstanda siyasi proseslərin şahidi olduq, qanunvericiliklə bağlı orada baş verən dəyişikliyin Avropada necə reaksiya doğurduğunu gördük. Bir daha bu uğurlu seçkilər münasibətilə sizi təbrik edirəm", - deyir Aleksandr Terentyev vurğulayıb. Rusiyalı müşahidəçi qeyd edib ki, seçkilərdə 64 fəzlik iştirak göstəricisi hesabatlarda əksini tapıb. Onun sözlərinə görə, parlamentdə formalaşan çoxluğun ölkənin daxili və xarici siyasətini dəstəkləyənlərdən ibarət şəxslərdən formalaşması çox uğurlu bir nəticədir. İnsanların seçkilərə gəlməsi o deməkdir ki, hər kəs bu siyasəti dəstəkləyir".

"Seçki prosesində hər hansı siyasi diskriminasiyaya yol verilməyib"



"Nümayəndə heyəti olaraq bütün səsvermə prosesini ilk gündən başlayaraq müşahidə etmək əlverişli idi. Səsvermə məntəqələrinin açılışından etibarən seçicilərin səsverməyə gəlməsi, ilkin nəticələrin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan edilməsindən hər bir prosesi müşahidə etdik. Səsvermə məntəqələrində MSK-nin sərəşirli nümayəndələri səs vermək üçün gələn insanlara öz dəstəklərini göstərdilər, suallarını cavablandırdılar".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlament Assambleyasının (PA) üzvü, Kamboca Milli Assambleyasının üzvü Sos Mauzin növbədənkonar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, seçki məntəqələri açılan andan səsərlə sayılana qədər bütün imkanlardan istifadə edərək səsvermə prosesi tam azad, ədalətli və şəffaf bir tərzdə həyata keçirilib. Həmçinin bütün rəqib olan siyasi təşkilatlar, partiyalar hər hansı bir maneə olmadan iştirak edib, hər bir partiya bərabər imkanlı və hüquqlarla təmin edilib.

"Nümayəndə heyəti hər hansı bir qayda pozuntusu, zorakılıq və digər bu kimi halları şahidi olmayıb. Səsvermə sahələrində və seçki prosesində hər hansı bir siyasi diskriminasiyaya yol verilməyib. Bundan başqa, biz Azərbaycan Hökumətinin təhlükəsizliyini və ictimai əsasların qorunmasını sahəsində söyləmələri yüksək qiymətləndiririk", - deyir Sos Mauzin diqqətə çatdırıb.

"Füzulidə seçicilər seçki məntəqələri açılmamış küçədə növbəyə dururdu"



"Ümumilikdə, seçkilər günü 5 məntəqəyə baş çəkmək imkanım oldu, onlardan ikisi Bakıda idi. Xüsusən səhər saatlarında məntəqənin açılışını müşahidə etdim. Açılışdan əvvəl də orada seçici növbəsi var idi və insanların seçkilərə məsuliyyətlə yanaşması çox sevindirici haldır. Ən əsası, gələcəyinizlə bağlı olduqca müsbətdir. Sonra günorta Qarabağ bölgəsinə getdik, seçki məntəqələrində olduq. Azərbaycanın Şuşa və Füzuli şəhərlərində seçki prosesinin gedişatını müşahidə etdik".

Bu barədə AZƏRTAC-a Latviyanın Seçki Komitəsi Mərkəzinin sədr müavini Baiba Veisa deyib. O əlavə edib: "Füzuli şəhərində insanların çoxluğu məni çox təəccübləndirdi. Seçicilər hələ seçki məntəqələri açılmamış küçədə növbəyə dururlar. Beləliklə, bütün gün özündə insanlar gəlirdi,

sıraya düzülürdü və öz növbələrini gözləyirdilər. Baş çəkdiyim bütün məntəqələr qanunvericiliyə uyğun şəkildə təchiz olunmuşdu. Komissiyadan olan həmkarlarım mənə heç bir qanun pozuntusu barədə məlumat vermədilər, elə özüm də onları müşahidə etməmişəm. Təbii ki, şəhərdə çoxlu sayda gənci görməyim mənə sevinirdi", - deyir latviyalı müşahidəçi əlavə edib.

Azərbaycan-Latviya əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən Baiba Veisa deyib: "Biz həqiqətən də Latviya ilə Azərbaycan arasında dostluq əlaqələrinin gələcəkdə də davam edəcəyinə ümid edirik. Rəsmi nümayəndə heyətlərimiz kifayət qədər tez-tez Azərbaycana gəlir və təbii ki, Azərbaycandan da Latviyaya nümayəndə heyətlərinin gələcəyini gözləyirik".

"Azərbaycanda seçki prosesində demokratik dəyərlərə sadiqlik müşahidə olundu"



"Düşünürəm ki, demokratik prosesə inam bizim partiyaları yaxşı bir nöqtəyə gətirib çıxaracaq. Azərbaycanda seçkilər prosesi olduqca şəffaf və açıq keçdi, demokratik dəyərlərə sadiqlik müşahidə olundu".

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının rəhbəri, Pakistan Milli Assambleyasının üzvü Malik Saif ul Maluk Xoxar deyib. "Həzrətə Pakistan Milli Assambleyası İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında rəhbərlik edir. Bunun əsasında dövlətlərimizin rifahı istiqamətində çalışacağıq. Çox sevindirici haldır ki, Azərbaycan seçiciləri fəallıq nümayiş etdirdi. Bir daha Azərbaycan xalqını bu uğurlu seçkilərin keçirilməsi münasibətilə təbrik edirəm. Biz əminik ki, bu təşkilat çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyik, bölgədə sabitliyin və rifahın inkişafına töhfə verəcəyik", - deyir Pakistan Milli Assambleyasının üzvü bildirib.

"ICAAP olaraq heç bir qanun pozuntusu və ya problemlə rastlaşmamışıq"



"Can Azərbaycanda Milli Məclis seçkilər zamanı yaxın 5 ildə ölkəni parlamentdə təmsil edəcək 125 deputatın seçilməsi prosesində iştirak etməkdən məmnunluq duyuruq.

Vətəndaşların səsini eşidildiyi və iradəsinə ortaya qoyduğu səsvermə prosesi hər bir fərd üçün onun toxunulmaz haqqıdır. Bu həm də çox böyük məsuliyyətdir".

AZƏRTAC xəbər verir ki, bu barədə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndəsi İbrahim Halil Korkmaz (AKP üzvü) sentyabrın 2-də Bakıda keçirilmiş mətbuat konfransında deyib.

"Azərbaycan Milli Məclisinin dəvəti ilə Ədalət və İnkişaf Partiyası rəhbərinin siyasi münasibətlər üzrə müavini olaraq, həmçinin Kamboca Xalq Partiyasının nümayəndəsi Torung Çeyviesna ilə birlikdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) olaraq Bakıya gəlmişik. Təşkilatımız Asiyada demokratik dəyişikliklərdə böyük rol oynayan əhəmiyyətli bir qurumdur. Asiyanın ən böyük siyasi qruplarından hesab edilən ICAPP 50-dək ölkədən 22 siyasi partiya və 350-dən çox üzvü bir araya toplayır.

Sentyabrın 1-də Azərbaycanda baş tutan parlament seçkiləri həmçinin Qarabağda 54 məntəqədə ilk dəfə gerçəkləşdi. Xankəndi başda olmaqla Azərbaycanın bütün ərazisində 50 fəzlik fəallıq sərgiləndi və xalq qazandığı qələbəni təsdiqlədi. Azərbaycan üzrə 125 bölgədə həyata keçirilən seçkilər prosesində 6500-dək seçki qutusu qurulmuşdu. Milli Məclisdə 125 deputat yeri uğrunda 990 namizəd mübarizə apardı.

Səsvermə günü səhər saat 8:00-dan etibarən iki fərqli qrupa bölündük. On altı seçki məntəqəsinə ziyarət etdik. Müşahidələrimizə əsasən deyə bilərik ki, isti hava və bazar günü olmasına baxmayaraq insanlar seçkiyə aktiv şəkildə gəlirdi.

ICAAP olaraq heç bir qanun pozuntusu və ya problemlə rastlaşmadıq. 112 min yerli müşahidəçi ilə yanaşı, 51 ölkədən 600-dək beynəlxalq müşahi-

dəçinin izlədiyi səsvermə prosesi saat 19:00-da yekunlaşdı. Azərbaycan üzrə 38 fəzlik siyasi qatılma qeydə alındı. Bu gün saat 10:00-da müşahidələrə yekun vurduq. Seçki qatılımlarından çıxan ilk səsələr və qeyri-rəsmi nəticələrə əsasən, Azərbaycan Prezidentinin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasını təmsil edən 68 deputat seçilərək parlamentdə lider partiya olaraq yerlərə sahib olub. 44 müstəqil deputat Milli Məclisdə müstəqil fəaliyyət haqqı qazanıb. Digər siyasi partiya üzvləri isə 10 nəfər təşkil edib", - deyir İbrahim Halil Korkmaz vurğulayıb.

Seçki prosesində həssas və diqqətli yanaşmaya görə Mərkəzi Seçki Komissiyasına təşəkkür ifadə edən İbrahim Halil Korkmaz qarşıdan gələn COP29-la bağlı ölkəmizə uğurlar arzu edib: "COP29-a Azərbaycanın evsahibliyi etməsi bizim üçün qürur mənbəyidir. Əməyi keçən hər kəsi təbrik etmək istəyirdim. Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyini nəzərə alaraq deyə bilərəm ki, COP29 da yadda qalan bir tədbir olacaqdır", - deyir İbrahim Halil Korkmaz fikrini yekunlaşdırıb.

"Azərbaycanda şəffaf, legitimlik meyarlarına cavab verən azad və ədalətli seçkilər baş tutub"



"Altı qrupdan ibarət nümayəndə heyətimiz Bakıda yerləşən müvafiq məntəqələrdə keçirilmiş seçki prosesində müşahidəçi qismində iştirak edib. Keçirilən müşahidə ölkə qanunvericiliyinə, habelə seçkilərin təşkilinə və keçirilməsinə dair beynəlxalq standartlara əsaslanan qanunlara və qabaqcıl təcrübəyə uyğun olaraq aparılıb".

AZƏRTAC xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının müşahidə missiyasının üzvü Jakov Eyeru növbədənkonar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, nümayəndə heyətinin üzvləri 7, 15, 16, 17 sayılı seçki dairələrinin bir sıra seçki məntəqələrində seçki prosesini sona qədər izləmiş, ümumilikdə isə 54 seçki məntəqəsində baş tutmuş seçki prosesinin hər bir mərhələsinin monitorinqində yaxından iştirak ediblər.

"Səsvermə bülletenlərinin hesablanması və nəticələrinin elan edilməsi Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydalara və standartlara uyğun olaraq aparılıb. Seçki məntəqələrində seçki hüququna malik olan vətəndaşların inklüziv iştirakını və yüksək seçici fəallığını müşahidə etdik. Müşahidəçilər təsdiqləyib ki, bütün təyin edilmiş seçki məntəqələrində səsvermə zamanı şəffaf və legitimlik meyarlarına cavab verən azad və ədalətli seçkilər baş tutub. Müşahidəçilər həm milli, həm də beynəlxalq nümayəndə heyətinin obyektiv müşahidələrinin aparılması üçün lazımı inzibati dəstəyin göstərildiyini qeyd ediblər", - deyir müşahidə missiyasının üzvü vurğulayıb.

"Seçkilərdə sülh səviyyəsində demokratik prosesin həyata keçirildiyini gördük"



"Növbədənkonar parlament seçkilərində biz heç bir maneə, məhdudiyyət olmadan bir neçə seçki məntəqəsində olduq. Səbail, Nəsimi və Suraxanıda yerləşən seçki məntəqələrində müşahidə apardım. Seçkilərdə sülh səviyyəsində demokratik prosesin həyata keçirildiyini gördük".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Malayziya Senatının sədr müavini Nur Cazlan bin Mohamed növbədənkonar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

"İnsanlara seçki məntəqələrində ədalətli münasibət göstərildiyini, tam azad bir seçimə malik olduqlarını, öz demokratik səsvermə hüquqlarından necə istifadə etdiklərinin şahidi olduq", - deyir Malayziya Senatının sədr müavini vurğulayıb.

O, Azərbaycanda beynəlxalq müşahidəçi kimi iştirak etdiyi ikinci seçki olduğunu diqqətə çatdırıb: "Fevral ayında keçirilən prezident seçkisində iştirak etmişdim. Ötən dəfəki kimi, bu dəfə də seçkilərin yüksək səviyyədə keçirildiyinin şahidi olduq".

Seçkilər dünyanın gündəmindədir

“Dürüst və ədalətli seçki”

Azərbaycanda keçirilən parlament seçkiləri xarici KİV-də yüksək qiymətləndirilir

Sentyabrın 1-də keçirilən növbədənkonar parlament seçkiləri bir daha təsdiq etdi ki, ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Ona görə də bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixində demokratik və azad seçkilərdən biri kimi düşdü. Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin ədalətli və şəffaf keçirildiyi öz əksini tapdı.

Türkiyənin "Anadolu" Agentliyi, TRT media qurumu, "Milliyet", "Cumhuriyet", "Son dakika", "Haberler.com", "Ensonhaber", "Son dakika", "Haber Global" kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb. "Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkilərində səs verdilər", "Azərbaycan seçki prosesində Qarabağda seçki keçirilir", "YSK sədri Ahmet Yener: Azərbaycan seçkiləri nizamlı və şəffaf şərəitdə keçirilib", "Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk", "30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir", "Qarabağ ölkə Azərbaycan seçki prosesində" kimi bir çox sərlövhlərlə yayımlanan xəbərlərdə parlament seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir. Xəbərlərdə vurğulanı ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrdə də seçki qutularının qoyulub ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilib.

Parlament seçkiləri Rusiya mediasının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parlament seçkilərinin Azərbaycan tarixində xüsusi yer tutduğunu, ölkənin müstəqillik dövründə ilk dəfə bütün suveren ərazisində keçirildiyi və xalqın birliyinə ifadə etdiyi açıqlanır.

















Rusiyanın müşahidəçilərdən biri, Rusiya Federasiyası Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umahanov "Vestnik Kavkaz" agentliyində müşahibəsinin bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışıaraq, səvərmənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib. O, Rusiyanın Azərbaycanın siyasətini təm təstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Agentliyin digər həmsəhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səvərmənin təşkilinə dair hər hansı nəqsən qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.

"News.ru" nəşri Rusiya-Belarus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bildirib ki, seçkilər demokratik normalara və prosedurlara uyğun keçirilib. Səvərmənin gedişinə təsir göstərəcək qanun pozuntusu qeydə alınmayıb.

Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyndə nəşrə müsahibəsində parlament seçkilərinin nöqsəniz keçdiyini deyib.

"Mirs" Dövlətlərarası Teleşirkətinin reportajında isə qeyd olunub ki, səvərmə prosesini 600-ə yaxın beynəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində oyanı materialların olduğunu qeyd edib, məntəqə seçki komissiyasına öz müşahidəçilərinin ayrımsı siyasi təşkilatların da səvərmənin gedişini izləməsinə müsbət hal kimi qiymətləndirib.



ment seçkilərində hakim partiya liderlik edir. Həmçinin qeyd olunub ki, Amerikanın "Oracle Advisory Group" şirkətinin keçirdiyi "exit-poll" Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib gəldiyini göstərib.

Ukraynanın "Ukrinform", "Qordon", "LB.ua" və digər media qurumları ölkəmizdəki parlament seçkiləri ilə bağlı məqalələr dərc ediblər. Məqalələrdə qeyd olunur ki, parlament seçkiləri 125 yer uğrunda 6478 seçki məntəqəsində keçirilir. Bu seçki məntəqələrindən 54-ü ölkənin işğaldan azad edilmiş ərazilərində yerləşir ki, burada 42 mindən çox səvərmə hüququna malik vətəndaş yaşayır. Bundan əlavə, ölkə üzrə 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar Mərkəzi Seçki Komissiyasının rəsmi internet sahifəsinə qoşulub. Bu addım səvərmənin şəffaflığını təmin etmək üçün atılıb.

Serbiya mediası da növbədənkonar seçkilərdən böhs edən materiallar yayıb. "RTS", "Politika", "Tanjug", "Novosti", "SRNA", "b92", "N1info", "Gradske Info" kimi mətbu orqanlarda dərc edilən yazılarda 125 deputat yerli olan qanunverici orqana seçkilərdə 990 namizədin iştirak etdiyi və səvərmənin 6478 seçki məntəqəsində keçirildiyi bildirilib. Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva paytaxt Bakıda seçki məntəqəsində səs verdilər. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb.

Növbədənkonar parlament seçkiləri ərəb ölkələri media orqanlarının diqqət mərkəzində olub. "Əl Vatan" qəzeti "Azərbaycan işğaldan azad olunmuş ərazilərdə parlament seçkiləri keçirdi" sərlövhlili məqaləsində Prezident İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti sayəsində torpaqların işğaldan azad olunmasından sonra ölkənin bütün suveren ərazisində ilk dəfə qanunverici orqana seçkilər keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyası böyük uğur qazanıb.

"Əl Arabi" qəzetinin "Azərbaycanda hakim partiya parlament seçkilərində qələbə qazandı" sərlövhlili məqaləsində diqqətə çatdırılıb ki, 125 deputat yerli olan qanunverici orqana seçkilərdə 990 namizəd iştirak edib və Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb. Məqalədə seçki prosesinin sakit, dürüst, ədalətli və şəffaf şərəitdə keçdiyini, beynəlxalq müşahidəçilərin səvərmənin nəticələrinə yüksək qiymət verdikləri qeyd olunub.

"Əl Bələd", "Arab48", "Saw Beirut" və "Əl Masr Əl Yom" nəşrləri də Azərbaycan Milli Məclisinin növbədənkonar seçkilər haqqında məqalə və xəbərlər dərc ediblər. Diqqətə çatdırılıb ki, parlament seçkilərində Azərbaycanlıların yüksək fəallığı qeyd alınıb, xalq özünün layiqli namizədlərini seçmək üçün seçki məntəqələrinə axışıb.

Növbədənkonar parlament seçkiləri Çin mediasının da diqqət mərkəzində olub. Dünyanın ən nüfuzlu xəbər agentliklərdən biri olan Sinxuanın "Azərbaycanın hakim partiyası parlamentə üstünlüyünü qoruyub" sərlövhlili məlumatında Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə 68 yer qazandığı qeyd olunub. Bildirilib ki, Mərkəzi Seçki Komissiyası 5895 məntəqə üzrə səvərmənin ilkin nəticələrini açıqlayıb.

Çin Mərkəzi Televiziyasının (CCTV) internet sahifəsində, Çin Kommunist Partiyasının rəsmi nəşri olan "Jenmin Jibao" qəzetində, dünya üzrə milyonlarla oxucusu olan nüfuzlu "China Daily" qəzetinin internet sahifəsində, digər nüfuzlu xəbər portallarında mövzu ilə bağlı materiallarda da növbədənkonar parlament seçkisində Yeni Azərbaycan Partiyasının qələbəsindən söz açılıb. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakı şəhərindəki seçki məntəqəsində səs verdikləri diqqətə çatdırılıb.

Hazırladı: Elçin CƏFƏROV, "Azərbaycan"



Elnur SOLTANOV: "COP29-da hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik"

"COP29-da hər kəsə atəşkəsə riayət olunması ilə
bağlı çağırış edəcəyik".

Bunu Azərbaycanın energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və GLOBSEC2024-ün birgə təşkilatçılığı ilə "COP29 və yaşıl üfüqlər: İqlim dəyişikliyinə idarə edilməsi" mövzusunda keçirilən paneldə deyib.

The VONA & The Tide təhsil və məşvərət platformasının təsisçisi Sofia Şevçukun (Sofia Shevchuk)un moderatorluğu ilə keçirilən paneldə iqlim dəyişməsinə qarşı fəaliyyətlərin və dünyada yaşana biləcək arzuolunmaz ssenarilərin qarşısını almaq üçün regionalarası əməkdaşlığın vacibliyini vurğulayıb.

E.Soltanov indiyədək Azərbaycan tərəfindən danışıqlar və praktiki addımlar istiqamətləri üzrə görülən işlər barədə məlumat verib. Nazir müavini daha sonra Azərbaycanın irəliləyən 14 təşəbbüs barədə danışaraq qeyd edib ki, onlardan 3-ü maliyyə məsələləri ilə bağlıdır, 4-5 bənd isə özündə enerji və "yaşıl keçid" məsələlərini ehtiva edir.

"COP29 və yaşıl üfüqlər: iqlim dəyişikliyinə idarə edilməsi" mövzusunda panel keçirilib



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və GLOBSEC2024-ün birgə təşkilatçılığı ilə "COP29 və yaşıl üfüqlər: iqlim dəyişikliyinə idarə edilməsi" mövzusunda panel keçirilib.

AZƏRTAC xəbər verir ki, "The VONA & The Tide" təhsil və məşvərət platformasının təsisçisi Sofia Şevçukun moderatorluğu ilə keçirilən paneldə iqlim dəyişməsinə qarşı fəaliyyətlərin və dünyada yaşana biləcək arzuolunmaz ssenarilərin qarşısını

almamaq üçün regionalarası əməkdaşlığın vacibliyini vurğulanıb. Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov indiyədək Azərbaycan tərəfindən aparılan danışıqlar

ve görülən işlər barədə məlumat verib. Bildirib ki, müvafiq istiqamətlər arasında sinerjinin qurulması vacibdir. Azərbaycan tərəfindən irəliləyən 14 təşəbbüs barədə danışan E. Soltanov qeyd edib ki, onlardan 3-ü maliyyə məsələləri ilə bağlıdır, 4-5 bənd isə enerji və "yaşıl keçid" məsələlərini ehtiva edir. E.Soltanov həmçinin əlavə edib ki, builki COP29 atəşkəs dövrü ola-

caq: "Bizim COP atəşkəsi kimi ideyamız mövcuddur. Biz hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik. Çünki 1 saatlıq olsa da, atəşkəs bizim üçün vacibdir. Müharibələr istixana qazlarının əsas mənbəyidir".

Su çatışmazlığı sahəsində vəziyyətin digər iqlim məsələləri ilə müqayisədə daha çox narahatlıq doğurduğunu deyən E.Soltanov bunun kond təsərrüfatı, ərzaq sistemi, turizm və digər sahələrdə də mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində maliyyə vasitələrinin əhəmiyyətini qeyd edən nazir müavini Azərbaycanın bütün tərəflərə ikitərəfli, üçtərəfli, çoxtərəfli və hökumətlərarası səviyyələrdə əməkdaşlıq etdiyini vurğulayıb.

Marko CURIĆ: "Serbiya COP29-da çox aktiv şəkildə iştirak edəcək"



"Serbiya COP29-da çox aktiv şəkildə iştirak edəcək". Bunu Serbiyanın xarici işlər naziri Marko Curic Azərbaycandan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında münasibətlərin qurulmasından 20 ildən çox vaxt keçib:

"Bakıda apardığımız müzakirələr çox faydalı olub. İldən-ildən əməkdaşlıq genişlənir və bu il rekord səviyyəyə çatıb. Ancaq biz əməkdaşlığımızı daha da artırmaq niyyətindəyik. İnsanlar arasında da əlaqənin artması üçün iqtisadiyyatımız inkişaf etməlidir. Azərbaycan COP29-a əvəsbəliyi edəcək. Buna görə təbrik edirik. Hazırda iqlimlə bağlı təşəbbüslərin həyata keçirilməsi çox önəmlidir".

COP29 könüllüləri "Eco Enacton" layihəsində iştirak ediblər

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə 29-30 avqust tarixlərində Heydər Əliyev Mərkəzində COP29 könüllüləri üçün "Eco Enacton" layihəsi keçirilib.

"Report" xəbər verir ki, layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması otarında bir araya gəliblər.

Tədbirin ilk günündə könüllülər ixtisaslaşmış ekspertlər tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarə edilməsi və çəşidlənməsi kimi müxtəlif ekoloji, eyni zamanda dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brend-



lərin yaradılması və idarə edilməsi kimi praktiki mövzularda təlimlərdə iştirak ediblər.

Əldə edilən nəzəri və praktiki biliklər programın ikinci günündə təşkil olunan ekoloji layihə müsabiqəsində öz tətbiqini tapıb.

Bələ ki, "Eco Enacton" yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könüllülər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini inkişaf etdirərək münisiflər heyəti qarşısında təqdim ediblər. Nəticədə, ən kreativ yanaşma ilə işlənən və daha çox aktualı kəşf edən layihələr qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.

AİB Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir



Asiya İnkişaf Bankının (AİB) enerji üzrə baş direktoru Bakıya gəlib. Trend xəbər verir ki, Asiya İnkişaf Bankının enerji üzrə baş direktoru Priyantha Vijayaratne Azərbaycanın enerji keçidi və onun genişləndirilməsi üçün strateji inkişaf prioritetlərini, o cümlədən, ölkədə "yaşıl dəhliz"lərin planlaşdırılması, bərpaolunan enerji infrastrukturunu, enerji şəbəkəsinin genişləndirilməsi və dekarbonizasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan rəsmiləri ilə görüşüb.

Səfər zamanı Priyantha Vijayaratne maliyyə naziri Samir Şərifov, hökumət rəsmiləri və digər aidiyyəti qurumlarla görüşlər keçirib.

"Biz ölkənin enerji keçidini sürətləndirmək üçün hökumətin prioritetlərini yüksək qiymətləndiririk. AİB və Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda, AİB ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulayır", - deyərək bildirdi.

Son 25 ildə AİB Azərbaycanın enerji sektoruna 1,7 milyard dollar sərmayə qoyub. 2030-cu ilə qədər Azərbaycanın bərpaolunan enerjinin payının 30%-ə çatması, həmçinin, "yaşıl dəhliz"lərin inkişafı, o cümlədən, Xəzər dənizinin sualtı kabel layihəsi, elektrik ötürücü və paylayıcı şəbəkələrin gücləndirilməsi və enerjinin genişləndirilməsi kimi əsas strateji prioritetlər Azərbaycan və AİB-in gələcək tərəfdaşlığının əsasını təşkil edəcək.

Baş direktor həmçinin AİB-in birgə maliyyələşdirdiyi Azərbaycanda ilk bərpaolunan günəş enerjisi layihəsi kimi tanınan Ələt qəsəbəsi yaxınlığındakı "Masdar" şirkətinin 230 meqavatlıq Qaradağ günəş-enerjisi stansiyasının uğurla ərsəyə gəlməsini, eləcə də, gələcəkdə tamamlanacaq 1 gigavattlıq günəş və külək layihələrini müzakirə edib.

O həmçinin COP29 tədbirinin keçiriləcəyi əsas məkan olan Bakı Olimpiya Stadionunun yaxınlığında, Böyükşor gölündə 100 kVt-luq Üzən Günəş Fotovoltaik (FPV) Pilot Layihəsinin bu yaxınlarda istifadəyə verilməsi münasibətilə Energetika Nazirliyini təbrik edib.

Asiya və Sakit Okean regionunun iqlim bankı kimi AİB, həmçinin, noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim sammiti ətrafında potensialın gücləndirilməsi də daxil olmaqla, Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir.

Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən AİB dövlət və özəl sektora, o cümlədən, nəqliyyat, enerji, səhiyyə və kond təsərrüfatı sahələrinə 5 milyard dollardan çox vəsait ayırıb.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, ətəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadıqdır. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

"Tullantıları hədiyyələrə dəyiş" festivalı

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və bir sıra təşkilatların dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava ərazisində növbəti dəfə "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçirilib.



Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2410 litr olan plastik, 207 litr şüşə və 249 ədəd işlənmiş batareya təhvil verərək, əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Tədbir zamanı vətəndaşlar həsris çantalarına müxtəlif dizaynlar edib, uşaqlarla tullantıların çəşidilməsinə dair maarifləndirici oyun keçirilib, ekokönüllülər tərəfindən kətan üzərində rəsmlər çəkilib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.



Qapımız da, süfrəmiz də açıqdır İctimai iaşə sektoru COP29-a SOVQAT-la hazırlaşır

Azərbaycan dünyada həm də yüksəviyyəli kulinariyası, növbədən yeməkləri, qida mədəniyyəti ilə tanınır. Çünki xalqımız qədimdən zəngin mətbəxə, dadlı təamlar hazırlamaq bacarığına malik olub, qəfil qonaq üçün təknəndə çörək, ruzi saxlayıb, dost, doğma, həmdəm öz yerində, hətta qərrib yolçudan da saxavətini əsirgəməyib. Qapısını xoş niyyətlə döyülərin qarşısına duz-çörəklə çıxıb, evinə dəvət edib, süfrə açılıb.

Bələ qonaqpərvərlik zaman-zaman hər yana səs salıb, kulinariyamız getdikcə genişlənərək böyük bir şəbəkə - ictimai iaşə sənayesi kimi formalaşmış. Aspaqlarımız işlərini daha da təkmilləşdirərək milli yeməklərdən əlavə, Şərç, Avropa və dünya mətbəxinə öz ediblər.

Nəzərə alsaq ki, Azərbaycan daim qonaq-qaralıdır, ölkəmizdə tez-tez beynəlxalq tədbirlər keçirilib, ictimai iaşənin əhəmiyyəti daha aydın nəzərə çarpır. İndi ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməyə hazırlaşır. Hazırlıq mətbəxə tədbirə təşrif bu yuracaq 80 mindən çox qonağa yüksək səviyyədə xidmət etmək üçün iaşə sektorunda da görülür.

Bu işdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) üzvləri daha çox iş düşür. O üzrə agentlik ilk növbədə COP29 zamanı ictimai iaşə obyektlərində sanitariya-gigiyenik normalara dair təlimat hazırlayıb. Sənəd metodiki tövsiyə xarakteri daşıyır. Tövsiyələrdə ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb. AQTA-nın COP29-la əlaqədar təşkilatçılığı tədbirlər planına əsasən hazırlanan təlimat artıq COP29 zamanı fəaliyyət göstərəcək bütün ictimai iaşə müəssisələrinə paylanılıb.

Bundan başqa, restoranlar şəbəkəsinin əməkdaşları üçün təlimlər də keçirilib. Bələ təlimlərdən biri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə reallaşan SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlaşmasının Tətbiqi) layihəsi çərçivəsində "Peşəkarlarla görüş", "Qida sahəsində gigiyena tələbləri" və digər mövzularda keçirilən tədbirlərdir. Tədbirlərdə qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurumlarının, eləcə də qabaqçıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyətindən və vacibliyindən danışılıb. Həmçinin qida zənciri boyunca fəaliyyət göstərən müxtəlif sahibkarlar "Qida təhlükəsizliyi haqqında" qanun və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb, onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər,



çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. Restoranlar şəbəkəsində çalışan işçilərə - aspaqlara, ofisialntlara xidmətin keyfiyyətinin yüksəldilməsi, müştərilərlə mədəni davranış və s. məsələlər barədə tövsiyələr də verilib. Ümumiyyətlə, SOVQAT-in məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən personalın yeni qida təhlükəsizliyi sistemində iqtisadiyyatın təminatı üçün ibarətdir. Layihə indiyədək mərhələli şəkildə "Açıq Qapı", "Təcrübə mübadiləsi", "Sahibkarların beynəlxalq vebinarlara colb edilməsi" və "Peşəkarlarla görüş" istiqamətində üzrə həyata keçirilib.

**Qurban MƏMMƏDOV,
"Azərbaycan"**



"Paris-2024": Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionudur

Azərbaycan paraatleti Səid Nəcəfzadə "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, T12 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma üzrə yarışda qüvvəsini sınaıyb.

7,27 metr nəticə göstərən S.Nəcəfzadə paralimpiya çempionu adına yiyələnib.

Paraüzgüçü Raman Saley (S13 kateqoriyası) isə 50 metr



məsafəyə sərbəst üsulla üz-mədə finala yüksələ bilməyib.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində üç medal var. Parataekvondoçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) gümüş, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) bürünc medal qazanıb.

Paralimpiya çempionu: "Tokioda qazandığım bürünc məni "Paris-2024"ə daha yaxşı hazırlaşmağa sövq etdi"

"Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim". AZƏRTAC xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.

T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda bütün rəqiblərini qabaqlayan idmançı Paralimpiya Oyunlarında ikinci dəfə iştirak etdiyini xatırladı: "Üç il əvvəl "Tokio-2020"də bürünc medal əldə etmişdim. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərir. Bunun üçün də daha çox heyecanlı idim".

O, sosial şəbəkələrdə verilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Prezident İlham Əliyevə və Birinci vitse-



prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İd-

man Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm".

Bakıda "Mayot. Ölüm adası" filminin təqdimatı olub

Sentyabrın 2-də Nizami Kino Mərkəzində Qəmər Adaları İttifaqının Mayot adasına həsr edilmiş "Mayot. Ölüm adası" qısametrajlı filminin təqdimatı olub.

Filmin təqdimatından əvvəl AZƏRTAC-a müsahibə verən "CBC TV" kanalının böyük redaktoru Gülzar Mustafayeva ekran əsərinin əhəmiyyətindən, hazırlanma prosesindən danışdı.

"Bu, "CBC TV" kanalının hazırladığı son ədədli filmidir. Ekran əsərinin hazırlanmasında xarici həmkarlarımız da bizə yaxından kömək göstərirlər. Bu iş bizim üçün əhəmiyyətli olduğundan telekanalımızın rəhbəri Vüqar Xəlilov filmə baş prodüser kimi iştirak edib", - deyərək Gülzar Mustafayeva bildirdi.

Onun sözlərinə görə, film Mayot adasında yaşayan yerli əhalinin taleyi haqqındadır: "Film Fransanın müstəmləkəçilik siyasəti nəticəsində onları üzləndiyi çətinliklər barədədir. Həmin çətinliklər sırasında onların dinlərindən, dillərindən, adət-ənənələrindən məhrum edilməsi ön planda göstərilir. Onlar öz ölkələrində hüquq-siyasət qanunlarına əsasən yaşayırlar. Yerli əhali isə quldarlıq dövründəki kimi yaşayırlar. Film yerli əhalinin üzləndiyi, qarşılaşdığı bu və ya digər çətinliklərə, hüquqsuzluğa güzgü



tutur. 25 dəqiqəlik ekran əsəri rus dilinə tərcümə edilərək dublyaj olunub".

Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet jurnalistlərə bildirdi ki, Mayot da digər müstəmləkələr kimi işğal olunub: "Əsas məsələ ondan ibarətdir ki, hər bir dövlət işğala son qoyulması uğrunda mübarizə aparmalıdır. Bu xüsusda Azərbaycan və Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirirəm. Azərbaycan özünü dünyada neokolonializmle mübarizə aparan dövlətlərə kömək edən bir ölkə kimi tanıdıb. Biz sabah Bakıda konfrans keçirəcəyik. Orada əsas diqqət müstəmləkəçiliyə qarşı mübarizə

üsullarını nəzərdən keçirmək olacaqdır".

Təqdimat mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov bildirdi ki, bu film adada baş verən faciəvi hadisələrdən bəhs edir.

O qeyd edib ki, Fransanın neokolonial siyasətindən əziyyət çəkən müstəqil Qəmər Adaları İttifaqı dövləti, habelə Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyaların üzvləri Bakıda bir araya gəliblər. Səfər çərçivəsində qonaqlar bir sıra ikitərəfli görüşlər keçirəcəklər.

Abbas Abbasov filmin ərsəyə gəlməsinə görə yaradıcı heyətə təşəkkür edib.

Sonra film nümayiş olundu.

"Mayot. Ölüm adası" qısametrajlı filmində Qəmər arxipelaqının çağdaş dövrdə üzləndiyi çağırışlar və işğalın nəticələrindən bəhs edilir. Fransanın işğal etdiyi Mayot adasında yox-sulluq səviyyəsində yaşayan yerli sakinlərlə buraya köçürülmüş zəngin fransızlar arasında həyat səviyyəsinin fərqi filmə aydın şəkildə göstərilir.

Nümayişdən sonra ekran əsəri ilə bağlı fikir mübadiləsi aparılıb və qonaqlar bu işdə öməyi olanlara təşəkkürlərini bildirdilər.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatyayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Azad, ədalətli, demokratik

Azərbaycan növbəti dəfə seçki nümunəsi yaratdı



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 04.09.2024-cü il tarixi gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 15.04.2024-cü il tarixdə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir.

Müsabiqə ilə bağlı ətraflı məlumatı (<https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani>) linkinə daxil olaraq əldə etmək olar.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:

- Azərbaycan Respublikasının Konstitusiyası;
- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanunu;
- "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanunu;
- "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya;
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Vəkillər və vəkiliyyət fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Antalyada "Azərbaycanın təsviri sənəti" mövzusunda sərgi açılıb

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, incəsənətimizin təbliği məqsədilə qardaş ölkəmizin bölgələrində tədbirlər və layihələr həyata keçirilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə Türkiyənin tarixi və turizm bölgəsi olan Antalya şəhərində "Azərbaycan mədəniyyəti və sənəti günü" tədbirləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Antalya şəhərində "Nazim Hikmət" Konqres Mərkəzində "Azərbaycanın təsviri sənəti" mövzusunda sərgi açılıb. Antalya-lılar tərəfindən maraqla qarşılanan sərgidə Azərbaycan mədəniyyəti, incəsənətinə dair güşələr təşkil edilib, Azərbaycan-dan gətirilən "FR Collection" kolleksiyasına aid qadın baş geyimi-tarixi kəlağaylar, milli geyimlərimiz nümayiş olunub.

Azərbaycan xalqının mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağaylarımız qardaş ölkədə maraqla qarşılanıb.

Tədbirdə qeyd olunub ki, Böyük İpək yolunun Azərbaycanı keçməsi, xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi bir sıra sahələr kimi ölkəmizdə ipəkçiliyin inkişafına da səbəb olub, ipəkdən hazırlanan kəlağaylar, milli geyimlər, xalça sənəti daim inkişaf edərək milli sənətimizin inciləri siyahısına daxil edilib.

Antalya valisi Hulusi Şahin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, çoxsaylı dövlət nümayəndələri, Antalyada akkreditə olunmuş diplomatlar və yerli ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.

"SƏBA" ASC-nin balansında olan MTZ-80.1 markalı traktorun TH-020379 saylı qeydiyyat şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının kollektivi akademiyanın əməkdaşı Səbahə Şixəliyevaya atası İSA ŞİXLİYEVİN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İctimaiyyət şöbəsi	- 538-56-60, 434-55-58
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
azreklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4063 Sifariş 2003

Qiyməti 60 qəpik